

QARABAĞ

AZƏRBAYCANDIR



İlham

**"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir**

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 114 (6314) 1 iyul 2021-ci il Qiyməti 40 qəpik

"Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

Layihə iştirakçıları ilə görüş keçirilib

İyunun 30-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Gənclər Birliyi tərəfindən həyata keçirilən "Davamlı İnkişaf Məktəbi" layihəsinin iştirakçıları ilə görüş...



Bax 3

**Yeni Azərbaycan Partiyası
Binəqədi rayon təşkilatının
X hesabat konfransı keçirilib**



Bax 6

İyunun 30-da Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib. Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda...



Bax 3

Gənc jurnalistlərin təlimi keçirilib

"Davam" Gənclər Hərəkatı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Nyu media Hub" platforması çərçivəsində təlim keçirilib. SİA-nın verdiyi...

Bax 3



Qalib liderin xilaskarlıq çağırışı - "Biz birlikdə güclüyük!"



Bax 2

**İlham Əliyev: "Pandemiyanın öhdəsindən
yalnız birlikdə gələcəyik"**

**Ermənilər Xocavənddə
özlərinin basdırdıqları
minaya düşüblər: bir nəfər
ölüb, ikisi yaralanıb**

İyunun 30-da günorta saatlarında Xocavənd rayonunun Tağavərd yaşayış məntəqəsi

yaxınlığında güclü partlayış baş verib. AZƏRTAC xəbər verir ki, sosial şəbəkələrdə ermənilərin yazdıqlarına...



Bax 4

**Qarabağ Dircəliş Fondunun
"Karabakh.Center" layihəsinin
təqdimatı olub**



**Aleksandr Perenciyev:
"Bu, sayıqlama
deyil, debilliyin
göstəricisidir"**



Bax 9

Bakıda Azərbaycan- Türkiyə birgə təlimləri davam edir



**Əgər kimsə toylarda
maska taxmasa...? -
ekspertlər izah etdi**

Bildiyiniz kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən iyul ayının 1-dən toyların keçirilməsinə...

Bax 5

Cənubi Qafqazın

qüdrətli



ORDUSU

Bax 5

**Koçaryan qorxur,
həm də qorxudur...
- Yaxud il
yarımdan sonra nə
baş verəcək?**



Bax 13

**Müxalifət
reallıq hissini
tamamilə
itirib**



Bax 14

**"Neftçi"
"Spartak"ı
məğlub etdi**



Bax 16



Qalib liderin xilaskarlıq çağırışı

“Biz birlikdə güclüyük!”

İlham Əliyev: “Pandemiyanın öhdəsindən yalnız birlikdə gələcəyik”

2020-ci il çətinliklər ili olsa da, sonda Qalib İl oldu. Birlikdə həmrəylik göstərərək 2020-ci il noyabrın 10-u - Azərbaycan Qarabağa qovuşdu, tarixi ədalət bərpa olundu, bütövləşdik, Qarabağ Azərbaycanımız olduğumuzu dünyaya sübut etdik. Həmçinin də, əsrin bəlası olan, bütün dünya üçün bir nömrəli problem olan COVID-19 pandemiyası bir çox ölkənin sarsılmaz görünən iqtisadiyyatını iflasa uğrattı, aparıcı Avropa ölkələrinin səhiyyə sisteminin acizliyini üzə çıxardı.

Real faktordur ki, COVID-19 pandemiyası zamanı hər bir dövlətin öz strategiyası, koronavirusa qarşı mübarizədə fərqli yanaşma tərzini və öz metodları mövcud oldu. Şübhəsiz ki, ilk gündən hər bir ölkə öz vətəndaşlarını böhrandan az itki ilə çıxartmağa çalışır. Qeyd edək ki, postsovet məkanı da koronavirus pandemiyasından əziyyət çəkən bölgələr sırasındadır. Lakin bu ərazilərdə vəziyyət fərqlidir, ÜST-ün məlumatına görə, MDB məkanındakı vəziyyət bəzi Avropa ölkələrindən və ABŞ-dan daha nikbin görünür. Bu baxımdan, bölgənin lider dövlətlərindən olan Azərbaycanın pandemiya qarşı mübarizədə göstərdiyi nümunə diqqətə layiqdir. Məsələ ondadır ki, Azərbaycanda koronavirus pandemiyasından bir qədər əvvəl həyatın bütün sahələrinə təsir göstərən böyük islahatlar elan edildi və qısa müddətdə həyata keçirildi.

Bəli, bugünkü şəraitdə ölkəmizin bütün sahələrində həyata keçirilən tədbirlər və əldə olunan real nəticələr ölkə Prezidentinin həyata keçirdiyi uğurlu sosial siyasətin sübutudur.



“Biz birlikdə güclüyük!”
şüarının nəticəsi

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə Azərbaycanda bu gün 39 985 nəfər vaksinasia olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasia olunanların sayı 35 917, ikinci mərhələ üzrə vaksinasia olunanların sayı isə 4 068 nəfər təşkil edib. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 702 023-dür. Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 748 035, ikinci mərhələ üzrə isə 953 988 nəfər təşkil edir.

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Asiya və Sakit okean üçün İqtisadi

və Sosial Komissiyasının 77-ci sessiyasında videoformatda çıxışı zamanı Azərbaycan Asiya və Sakit okean hövzəsi ölkələri ilə münasibətlərə böyük əhəmiyyət verdiyini deyərək bildirmişdir ki, COVID-19 pandemiyası dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoymuşdur: “Azərbaycan hökuməti ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atmışdır. Koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edilmişdir. Biz yanvar ayından etibarən vaksinasiyaya başlamışıq. Bu günədək 1.4 milyon vaksin istifadə olunmuşdur ki, bu da əhalimizin 14 faizini təşkil edir. Lakin yalnız

milli səviyyədə həyata keçirilən səylər dünyada pandemiyanın aradan qaldırılması üçün kifayət etmir”.

Dövlətimizin başçısı deyib ki, Azərbaycan peyvəndlərin paylanması ədalətliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsi irəli sürüb. Qətnamə bu il martın 23-də konsensus əsasında qəbul edilib: “Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub. Biz və bütün beynəlxalq ictimaiyyət bu təşəbbüsün pandemiya ilə mübarizədə əməkdaşlıq və həmrəylik modeli olmağını gözləyir. Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq”.

Bəli, 2020-ci il, noyabrın 10-u. Azərbaycan Xalq-İqtidar-Ordu birliyi ilə Qarabağa qovuşdusa, tarixi ədalət bərpa olundusa, Qarabağ problemimizin Qalib Nidası qoyuldu, pandemiya qarşı mübarizədə də bir olmalıyıq. Və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin atdığı hər bir uğurlu addımı xalqımızda nikbinlik yaradır. Xalqımızın öz Prezidenti ətrafında birləşməsi və ölkə rəhbərini dəstəkləməsi pandemiya üzərində qələbəni təmin edən başlıca amillərdən biridir. Bu gün bütün dünya Azərbaycanın təcrübəsini mənimsəyir. “Biz birlikdə güclüyük” şüarı ilə pandemiya qarşı savaşa Azərbaycan görünməmiş nümunə yarada bilib.

İnanırıq ki, bu çətinliklər arxada qalacaq, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə xalqımız daha gözəl günlər yaşayacaq. Dövlət başçımızın dediyi kimi: “Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq”.

RƏFİQƏ HÜSEYNOVA

Milli Məclisin sədri Sahibə Qafarova Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb

Iyunun 29-da Milli Məclisin sədri Sahibə Qafarova Macarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Viktor Orbanla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Baş nazir Macarıstana rəsmi səfərə gəldiyi üçün Sahibə Qafarovaya və Azərbaycan nümayəndə heyətinə təşəkkürünü bildirib. O deyib ki, Azərbaycandan gələn nümayəndə heyətləri hər zaman Macarıstan xalqı və dövləti üçün xüsusi qonaqlardır. Baş nazir qarşılıqlı səfərlərin əhəmiyyətli olduğunu vurğulayıb və əmin olduğunu bildirib ki, bu səfər ölkələrimiz arasındakı münasibətlərin inkişafına öz töhfəsini verəcək.

İki ölkənin qanunverici orqanları arasında münasibətlərin də inkişaf etdiyini bildiren Viktor Orban dostluq qruplarının fəaliyyətini təqdir edib. Baş nazir bildirib ki, Macarıstan dost ölkə olan Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verir. Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir.

Macarıstanla Azərbaycan arasında enerji sahəsində də geniş əməkdaşlıqdan danışan Viktor Orban qeyd edib ki, Azərbaycan enerji təhlükəsizliyinin təmin olun-



masında bizim üçün əvəzedilməz rol oynayır.

Səmimi qəbul üçün təşəkkürünü ifadə edən Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Prezident İlham Əliyevin salamlarını Baş nazirə çatdırıb. Spiker Milli Məclisin sədri kimi Macarıstana ilk rəsmi səfərindən məmnunluğunu ifadə edib. İki xalqın ortaq tarixi köklərə malik olduğunu bildiren Sahibə Qafarova qeyd edib ki, çoxsaylı dəyərlərimiz arasında oxşarlıqlar mövcuddur. Bu mənada ailə dəyərlərimizi xüsusi qeyd edə bilərik. Sədr bildirib ki, Azərbaycan onun müstəqilliyini ilk tanıyan ölkələrdən biri olan Macarıstanla hərtərəfli əməkdaşlığın inkişafına

böyük əhəmiyyət verir. Dövlət müstəqilliyimizin bərpasından sonra iki ölkə arasında siyasi əlaqələr yeni səviyyəyə yüksəlib. Şübhəsiz ki, münasibətlərimizin bu səviyyəyə çatmasında Prezident İlham Əliyevlə sizin aranızdakı şəxsi münasibətlər də böyük rol oynayır.

Sahibə Qafarova deyib ki, ölkələrimiz arasında əməkdaşlığa dair imzalanmış hüquqi sənədlər mühüm əhəmiyyət daşıyır. Son dövrlərdə Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsinə dair göstəriciləri diqqətə çatdıran spiker S.Qafarova vurğulayıb ki, ticarət dövriyyəsinin artırmaq üçün real potensial daha böyükdür.

Putin: “Heç kəs Qarabağ münəqişəsinin genişlənməsində maraqlı deyil”

Rusiya bu çox ciddi böhranın nizamlanmasında müəyyən rol oynayır. Nə Azərbaycan, nə də Ermənistan Qarabağ münəqişəsinin genişlənməsində maraqlı deyil. Bunu Rusiya Prezidenti Vladimir Putin ənənəvi canlı yayımda bildirib.



Vladimir Putin deyib ki, əgər biz dinc və dostluq şəraitində yaşasaq, o halda ailələrin normal yaşayışı, sosial-iqtisadi inkişaf nəzərə alınmaqla, təkə təhlükəsizlik sahəsində deyil, həm də cari vəziyyətdə insanların həyatının yaxşılaşdırılması üçün şərait yaradacaq.

Rusiya Prezidentinin sözlərinə görə, regionda problem çoxdur. Normal infrastrukturun bərpası, Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədində, xüsusən də dövlət sərhədinin müəyyən olunması yerlərdə müvafiq işlər aparmaq üçün sərhədlərin çəkilməsi ilə bağlı suallar mövcuddur. “Bu, yalnız müttəfiq respublikalar arasındakı inzibati sərhədlər idi. Biz hazırda bu işlə məşğuluq, Rusiya, Azərbaycan və Ermənistandan ibarət xüsusi üçtərəfli qrup yaratmışıq. Biz regionda normal münasibətlərin bərpa olunması üçün əlimizdən gələni edəcəyik”, - deyərək Rusiya dövlətinin başçısı əlavə edib.

Sədr qeyd edib ki, Azərbaycan Cənubi Qafqazın böyük bir iqtisadi mərkəzidir. Azərbaycan enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaşdır və Avropaya enerji təchizatı marşrutlarının şaxələndirilməsinin təmin edilməsində mühüm rol oynayır. Bu yaxınlarda həyata keçirilmiş Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələri bu baxımdan böyük əhə-

miyyət daşıyır. Ölkələrimiz arasında yüksək səviyyəli humanitar əlaqələrin mövcudluğundan danışan spiker Heydər Əliyev Fondunun dəstəyi ilə Macarıstanda həyata keçirilmiş layihələri qeyd edib. Bu sahədəki xidmətlərinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Macarıstanın Ali mükafatı ilə təltif olunmasını xüsusi vurğulayıb.

Layihə iştirakçıları ilə görüş keçirilib

İyunun 30-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Gənclər Birliyi tərəfindən həyata keçirilən I "Davamlı İnkişaf Məktəbi" layihəsinin iştirakçıları ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, əvvəlcə layihənin 34 iştirakçısı ilə qısa tanışlıq olub. YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov bildirib ki, Ulu öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunan I "Davamlı İnkişaf Məktəbi" layihəsi gənclərin ictimai-siyasi, sosial-iqtisadi, milli-mədə-



ni, o cümlədən dövlət idarəçiliyi sahələrində nəzəri və praktiki biliklərinin inkişaf etdirilməsi üçün mühüm proqramdır.

B.İslamov qeyd edib ki, görüşün əsas məqsədi iştirakçılarla ümumi tanışlıq, onlara proqramın nəzəri və praktiki hissələri, o cümlədən debat, nətiqlik təlimləri, təqdimat bacarıqları istiqamətləri üzrə məlumatların verilməsidir. İştirakçılar arasında həm YAP üzvü, həm də bitərəf gənclərin iştirak etdiyini vurğulayan B.İslamov bu təşəbbüsün cə-



miyyətə ictimai-siyasi düşüncəsindən asılı olmayaraq bütün gənclər arasında sağlam və dayanıqlı kommunikasiyanın formalaşmasına töhvə verəcəyini deyib. O diqqətə çatdırıb ki, layihə çərçivəsində iştirakçılar müxtəlif təlimlər və seminarlara cəlb olunacaq. Layihəni ən yüksək göstəricilərlə başa vuran bir qrup gənc müxtəlif dövlət qurumlarının təcrübə proqramlarında iştirak etmək şansı əldə edəcək.

Daha sonra YAP Gənclər Birliyinin üzvü, layihənin koordinatoru Ülviyyə Axundova təqdimatla çıxış edərək iştirakçılara I "Davamlı İnkişaf Məktəbi" layihəsinin proqramı, keçiriləcək seminarlar və təlimlər haqqında məlumat verib.

Nəzəri və praktiki modullar əsasında biliklərə yiyələnəcək iştirakçıların xüsusi debat proqramlarına cəlb olunacağını söyləyən Ü.Axundova layihənin yekununda iştirakçıların münisiflər heyəti qarşısında müxtəlif mövzulu təqdimatlarla çıxış edəcəklərini qeyd edib. Sonda layihə iştirakçılarına maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

"Rusiya Azərbaycan və Türkiyə prezidentlərinin 3+3 formatında əməkdaşlıq mexanizminin yaradılması təklifini dəstəkləyir"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlər çərçivəsində reallaşıb. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə dünən apardıqları danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.



Rusiyanı nazir qeyd edib ki, danışıqlar zamanı Ermənistan ilə Azərbaycan arasında barışıq, münasibətlərin normallaşmasına kömək etmək barədə razılıq əldə olunub: "Həm ermənilərin, həm azərbaycanlıların, həm də digər millətlərdən olan hər bir insanın bu torpaqda mehriban qonşular kimi yanbayan yaşaması üçün şəraitin yaradılmasına yardım etmək lazımdır. Fikrimizcə, bu halda istənilən məsələni, o cümlədən siyasi xarakterli məsələləri həll etmək daha asan olacaq".

Rusiya XİN rəhbərinin sözlərinə görə, əməkdaşlığın istiqamətlərindən biri də bu regionda ticari-iqtisadi, nəqliyyat əlaqələrinin bərpasıdır. "Rusiya prezidentlər Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin 3+3 formatda regionun inkişafına yardım mexanizmi yaratmaq təklifini dəstəkləyir. Üç Zaqafqaziya ölkəsi və üç qonşu - Rusiya, Türkiyə və İran. Bu gün biz bu barədə danışıq və ilkin dövr üçün yaxşı planlar var", - deyir S.Lavrov bildirib.

Gənc jurnalistlərin təlimi keçirilib

"Davam" Gənclər Hərəkatı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Nyu media Hup" platforması çərçivəsində təlim keçirilib.



SİA-nın verdiyi məlumata görə, təlimdə jurnalistika ixtisası üzrə təhsil alan və jurnalistikaya maraqlı olan gənclər iştirak edib. SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev sosial media platformasında dəqiq və qərəzsiz xəbərlərin verilməsi, eyni zamanda qəzetlərin fəaliyyəti ilə bağlı gənc jurnalistləri məlumatlandırıb. Tədbirin sonunda Bəhruz Quliyev gənc jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Tarif Şurası: Elektrik enerjisi ilə bağlı tarif dəyişmələri bu qrupa şamil edilmir

Əhali kateqoriyası üzrə elektrik enerjisinin mövcud tariflərinə hər hansı dəyişiklik edilməyib. SƏS qəzetinin məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının elektrik enerjisi üzrə qərarına dair izahedici şərhində deyilir.

Tarif (qiymət) Şurası 2021-ci il 30 iyun tarixli 9 nömrəli qərarı ilə elektrik enerjisi üçün müəyyənləşdirilən topdansaşatış tarifinə aydınlıq gətirərək bildirir ki, bu tariflər enerji təchizatı birbaşa 35 və 110 kilovoltluq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kilovat/saatdan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə şamil olunur. Bu tarifi əhaliyə və qərarda qeyd edilən fəaliyyətdən fərqli fəaliyyətlə məşğul olan qeyri-əhali abonentlərinə aidiyyəti yoxdur. Əhali kateqoriyası üzrə mövcud tariflərə hər hansı dəyişiklik edilməyib.



76 min 349 hərbi qulluqçu müxtəlif orden və medallarla təltif edilib

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.



Belə ki, dövlətimizin başçısının iyunun 24-də imzaladığı sərəncamlarla 11365 nəfər "Füzulinin azad olunmasına görə", 11831 nəfər "Xocavəndin azad olunmasına görə", 3435 nəfər "Zəngilanın azad olunmasına görə", 10211 nəfər "Cəbrayılın azad olunmasına görə", 5867 nəfər "Qubad-

lının azad olunmasına görə", 5784 nəfər "Şuşanın azad olunmasına görə", 3522 nəfər "Ağdamın azad olunmasına görə", 4225 nəfər "Kəlbəcərin azad olunmasına görə", 2643 nəfər "Laçının azad olunmasına görə", 10647 nəfər "Suqovuşanın azad olunmasına görə", 616 nəfər "İgidliyə görə", 2893 nəfər "Cəsur döyüşçü", 786 nəfər "Döyüşdə fərqlənməyə görə", 1743 isə "Hərbi xidmətlərə görə" medalları ilə təltif ediliblər. Prezidentin digər Sərəncamı ilə 2 nəfər "Qarabağ", 28 hərbiçi "Azərbaycan Bayrağı", 13 nəfər 3-cü dərəcəli "Rəşadət", 7 nəfər isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif olunublar. Ümumilikdə təltif olunanların sayı 76 min 349 nəfərdir.

Ermənilər Xocavənddə özlərinin basdırdıqları minaya düşüblər: bir nəfər ölüb, ikisi yaralanıb

İyunun 30-da günorta saatlarında Xocavənd rayonunun Tağavərd yaşayış məntəqəsi yaxınlığında güclü partlayış baş verib.



AZƏRTAC xəbər verir ki, sosial şəbəkələrdə ermənilərin yazdıqlarına görə, Ermənistan ordusu hərbiçilərinin basdırdıqları minaya üç erməninin düşdüyü məlum olub. Güclü partlayış nəticəsində bir erməni ölüb. Ağır xəsarət alan iki erməni isə təcili yardım maşını ilə Xankəndi şəhərindəki xəstəxanaya çatdırılıb. Yaralananlardan biri Qarık Nalbandyan ayağını, Arik Arakelyan isə qolunu itirib. Partlayış nəticəsində ölən erməninin cəsdinin qalıqları axtarılır.

İyunun 30-da Qarabağ Dirçəliş Fondunun “Karabakh.Center” layihəsinin təqdimatı olub. AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə erməni vandallarının Qarabağda törətdikləri dağıntıları özündə əks etdirən fotosərgiyə baxıblar. Sergiyə baxış zamanı bildirilib ki, burada nümayiş etdirilən fotoların əksəriyyəti AZƏRTAC-ın fotomüxbirləri tərəfindən çəkilib.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşmən üzərində Qələbə qazanaraq 30 il işğal altında olan torpaqları azad edib. “İşğaldan azad edilmiş Qarabağda dağıntıların miqdarı həddindən artıq böyükdür. Bizim “Qarabağ Mərkəzi” adlanan bu layihə də dünya ictimaiyyətinə bu zərərin miqyasını çatdırmaq üçün yaradılıb”, - deyə R.Hacıyev vurğulayıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin qəbul etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də nəzərdə tutulan beş əsas prioritetdən biri də işğaldan azad olunmuş ərazilərə böyük

Qarabağ Dirçəliş Fondunun “Karabakh.Center” layihəsinin təqdimatı olub

findən yer üzündən demək olar ki, tamamilə silindiyini üzə çıxardı. Zərər yalnız maddi obyektlərlə, tarixi abidələrlə və memarlıq inciləri ilə məhdudlaşmır. Təbii sərvətlərin amansızcasına istismar olunması, meşələrin qırılması, çay və göllərin çirkləndirilməsi nəticəsində regionun ekologiyasına böyük zərər vurulub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondunun həyata keçirdiyi “Karabakh.Center” layihəsi barədə məlumat verən R.Hacıyev qeyd edib ki, təqdimatı keçirilən internet resursu Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılıb. Bu internet resursunda toplanan çoxsaylı materiallar konkret nümunələr əsasında xalqımızın Qarabağdakı maddi-mədəni irsinə, regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın



təqdim olunur. Internet resursu üzərində iş davam etdiriləcək, veb-sayt mütəmadi olaraq əlavə edilən yeni foto-materiallarla və analitik məqalələrlə zənginləşdiriləcək, dilbər guşəmiz Qarabağı dirçəldəcək bərpa işlərinə həsr olunmuş materiallara xüsusi yer verilecək.

Bu internet resursu həm Cənubi Qafqaz mövzusu ilə maraqlanan geniş auditoriyanın, həm də burada təkə maraqlı tədqiqat işləri deyil, eləcə də bizim “Kitabxana”da mövcud olan çoxsaylı orijinal mənbələr (o cümlədən arxiv sənədləri, kitablar, hesabatlar və s.) tapacaq peşəkar ekspertlərin diqqətini cəlb edəcək.

Tədbirdə Qarabağda törədilən dağıntıların və vurulan zərərin miqyasından bəhs edən “Qarabağda Urbisid” adlı video da nümayiş olunub.

İqtisadiyyat naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri Mikayıl Cəbbarov deyib ki, qəhrəman Azərbaycan Ordusunun şücaəti nəticəsində işğaldan azad edilmiş Qarabağın dirçəlişi məsələsi müzakirə olunur. “Mühərribə bizi bir çox sınaqlardan keçirdi.



Qayıdış”ın rəmzi ifadəsi hesab edilir. Bu məqsədlə Prezident İlham Əliyev Fondun qarşısında ciddi vəzifələr qoyub.

Qarabağda 30 ildən çox davam edən işğalın nəticələri və hazırda aparılan bərpa işləri barədə dünya ictimaiyyətinə dolğun məlumatın çatdırılmasında müasir informasiya texnologiyalarının rolundan danışan nazir qeyd edib ki, bu baxım-

də həm içməli su, həm kənd təsərrüfatı, həm də elektrik enerjisi istehsalı üçün istifadə edilə bilən zəngin su ehtiyatlarının olduğunu deyən nazir bildirib ki, burada yaradılmış su anbarlarının, ərəzidən axan çayların hidroloji rejiminin öyrənilməsi məqsədilə müşahidələr bərpa ediləcək, su obyektlərinin səmərəli istifadəsi və mühafizəsi üzrə dövlət nəzarəti təşkil ediləcək.

Qeyd olunub ki, Azərbaycanın transsərhəd çayları Ermənistan tərəfindən davamlı çirklənməyə məruz qalıb və bu çirklənmələr bu gün də davam edir. Xüsusilə də Oxçuçayın hövzəsi “ölü zona”ya çevrilib. Qarabağın təbiətinə, ekologiyasına vurulan bu və digər zərər barədə məlumatların dünya ictimaiyyətinə çatdırılmasında, eləcə də beynəlxalq səlahiyyətli qurumlar tərəfin-



qayıdışdır. Azərbaycan Prezidentinin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə təcavüzkar ölkə üzərində tam üstünlüyümüzün sübutu olmaqla yanaşı, həm də Azərbaycan xalqının bütün dünyaya özünəməxsus mesajıdır. Biz ədalətsizliklə heç vaxt barışmamışıq və milli maraqlarımızı qorumaq üçün “dəmir yumruq” kimi birləşmişik.

Şanlı Qələbə Qarabağın uzun illər davam edən işğalına son qoydu və Ermənistanın təcavüzü nəticəsində evlərini tərk etmiş 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma yurdlarına qayıtmasına imkan yaratdı.

Torpaqların işğaldan azad edilməsi Qarabağda dağıntıların miqyasının necə böyük olduğunu, yüzlərlə yaşayış məntəqəsinin və minlərlə tikilinin erməni işğalçıları tərə-

miqyası ilə tanış olmaq imkanı yaradır. Burada işğal altında olan ərazilərdə dağıdılmış və ciddi ziyan dəymiş obyektlərin 10 mindən çox fotosəkil və videogörüntüləri yer alır. Bütün fotosəkillər və videolar saytın “Urbisid” bölməsində yerləşdirilib. Bölmədə memarlıq abidələrinin işğaldan əvvəl çəkilmiş yüzlərlə fotosəkil ilə də tanış olmaq mümkündür. Bu sahədə AZƏRTAC-ın Fonda göstərdiyi dəstəyi yüksək dəyərləndirən R.Hacıyev internet resursunda agentliyin fotolarından geniş istifadə olunduğunu diqqətə çatdırıb.

Bildirilib ki, “Münaqişə” və “Cinayət” bölmələrində Ermənistan-Azərbaycan münaqişəsinin səbəb və nəticələri ilə bağlı peşəkar tədqiqatçı və jurnalistlər tərəfindən hazırlanmış eksklüziv analitik materiallar və tarixi sənədlər oxuculara



Biz bu sınaqlardan üzəgə çıxdıq. Torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən prosesin iştirakçısı olduq. Qarabağ Dirçəliş Fondunun fəaliyyəti müvəqqəti deyil, bu, daimi prosesdir. Çünki biz yalnız dağıdılmış maddi irsimizin bərpası kimi hədəflərlə məhdudlaşa bilmərik və daimi, dayanıqlı inkişafı hədəfləməliyik”, - deyə M.Cəbbarov bildirib. Nazir qeyd edib ki, artıq yeni çərçivədə təqdim olunan “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin şahidiyik. Bərpa prosesi tarixi əhəmiyyət daşıyan abidələrimizin, sadəcə, qorunub saxlanması ilə yanaşı, onun inkişaf etdirilməsi prosesini də əhatə etməlidir.

Təqdimat mərasimində çıxış edən Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib ki, Fondun yaradılması doğma torpaqlarımıza “Böyük

dan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılan “Karabakh.Center” internet-resursu çox mühüm əhəmiyyət daşıyır.

“Ermənistanın törətdiyi ekoloji terror nəticəsində ətraf mühitə ciddi zərər vurulub, təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb. “Karabakh.Center” internet platforması bu həqiqətlərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında, təbiətə belə amansız münaşibətin ifşa edilməsində böyük rol oynayacaq. Eyni zamanda, qarşımızda təbiət ərəzələrinin bərpa edilməsi, onların işğaldan əvvəlki vəziyyətinə qaytarılması kimi böyük məsuliyyət dayanır”, - deyə M.Babayev vurğulayıb.

İşğaldan azad olunmuş ərazilər-

bağ Dirçəliş Fondu tərəfindən yaradılmış “Karabakh.Center” əhəmiyyətindən danışdı. Bildirib ki, “Karabakh.Center” internet-resursunun vasitəsilə Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı torpaqlarımızda törədilən vandalizm aktları barədə məlumatları dünya ictimaiyyətinə çatdırmaq mümkün olacaq. Portalın təbliği işinə vətəndaş olaraq hər birimiz, bütün cəmiyyətimiz öz töhfəsini verməlidir. Qarabağ Dirçəliş Fondu azad olunmuş ərazilərimizin bərpası prosesində könüllülük və bərabər hüquqluluq prinsipi əsasında iştirak etmək istəyən bütün vətəndaşlarımız üçün vahid platformadır. Sonra Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev layihənin ərəsəyə gəlməsi və əhəmiyyəti barədə fikirlərini bölüşüb, “Karabakh.Center” internet-resursunun videotəqdimatı olub.



Cənubi Qafqazın — q ü d r ə t l i — ORDUSU



1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikasının cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük nailiyyətlərə imza atmışdı. Görülən işlər sırasında ordu quruculuğu sahəsindəki tədbirlər böyük əhəmiyyət kəsb edir. Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqi müsəlman aləmində ilk demokratik hökumətin ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa zaman məsafəsində Azərbaycanda milli ordu quruculuğunda uğurlar əldə edildi. Bu gün həmin tarixdən bir əsrdən artıq zaman ötür.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1993-cü ildən Ordu quruculuğuna başlamaq mümkün oldu. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Ulu Öndərin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qüurlandığımız Azərbaycan Ordusudur. Özünümüdafiə dəstələri və könüllü batalyonlar ləğv edildi və beləliklə, Ulu Öndər Heydər Əliyev vahid komandanlığa tabe olan nizami Azərbaycan Ordusunu yaratdı. 1998-ci ilin mayında Prezident Heydər Əliyevin Fərmanı ilə iyunun 26-sı Cümhuriyyətin varisi olan müstəqil Azərbaycan Respublikasında Silahlı Qüvvələr Günü elan edilib. Bu gün sabitlik, iqtisadi inkişaf və güclü müasir ordunun formalaşdırılması müasir Azərbaycanın əsas göstəricilərindəndir. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. Ulu Öndərin 20 avqust 2001-ci il tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sisteminə fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdır.

AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİ ƏN MÜASİR TEXNİKA İLƏ TƏCHİZ EDİLİB

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev çıxışlarının birində demişdir ki, müasir müstəqil ordu yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olub. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur. Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilib, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam - intizama malik bir quruma çevrilib. Azərbaycan Prezidentinin hərbi qulluqçuların təltif edilməsi haqqında bu günlərdə imzaladığı sərəncamlar Silahlı Qüvvələrin şəxsi heyətini daha qətiyyətli, Vətənin müdafiəsi işində daha əzmkar və ayıq-sayıq olmağa ruhlandırır. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücümündən Müdafiə, Hərbi Dəniz və Quru qoşun-

larından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıq və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Bütçə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılır. Məhz bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıyır. Bu gün Azərbaycanda istehsal olunan bir çox hərbi məhsullar ordumuzun potensialının gücləndirilməsində əsas amillərdən biridir. Ölkəmizdə yaradılan 20-dən çox hərbi zavodda müxtəlif adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur. Ölkənin yeni hərbi qüdrəti və üstünlüyü 2016-cı ilin aprel döyüşlərində nümayiş etdirilmişdi. Bu hərbi əməliyyatlar ən müasir hərbi texnika ilə təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələrinin döyüş əməliyyatlarında real üstünlüyə malik olduğunu göstərdi. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Beləliklə, Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı. Qüdrətli Azərbaycan Ordusunun qarşıya qoyulan istənilən vəzifəni - döyüş tapşırığını yerinə yetirməyə qadir olduğu bütün dünyaya nümayiş etdirildi. Eyni zamanda, Naxçıvan əməliyyatı Azərbaycan Ordusunun gücünü, hərbcilərimizin rəşadət və cəsarətini düşməne əyani surətdə nümayiş etdirdi. Bunlarla yanaşı, Azərbaycan həm Aprel döyüşləri, həm də Günnüt zəfəri çərçivəsində zamanı əldə etdiyi şanlı qələbə ilə, eləcə də diplomatik müstəvidə qazandığı üstünlüklə öz gücünü göstərdi. Vətənə, dövlətə bağlı olan Azərbaycan Ordusunun Lələtəpədə, Naxçıvanın Günnüt, Qızılgaya yüksəkliklərinə sancdığı Azərbaycan bayrağını tezliklə erməni işğalında olan torpaqlarımızda da dalğalandıracağına inamımız sonsuz idi. Nəhayət həmin zaman yetişdi.

44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİ ZƏFƏR TARİXİNİ YAZDI

Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələndi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək qələbə qazanması tariximizə yeni gün olaraq daxil edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən müəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Prezident İlham Əliyevin dediyi kimi, O, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu - Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. Ermənilərin qoyub qaçdığı hərbi texnikalar, silah-sursatlar bu gün Hərbi Qənimətlər Parkında nümayiş olunur. Vətən müharibəsində qazanan zəfər bütün türk dünyasının qələbəsi olaraq dünyaya mesaj oldu.

Bu gün hərbi əməliyyatlar zamanı istənilən nöqtədə düşməne sarsıdıcı zərbələr endirmək qabiliyyətinə malik güclü ordumuz var.

Zümrüd BAYRAMOVA

Əgər kimsə toylarda maska taxmasa...? - ekspertlər izah etdi


Bildiyiniz kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən iyul ayının 1-dən toyların keçirilməsinə icazə verilib. Toyların keçirilməsi zamanı sosial məsafə qaydalarının nəzərə alınaraq təşkil olunmasına və qonaqlara 50-150 nəfərə qədər icazə verilməsi nəzərdə tutulur. Eyni zamanda toya iştirak edən qonaqların tibbi maska taxması məcburidir. SİA mövzunun aktuallığını nəzərə alaraq ekspertlərin fikrini öyrənməyə çalışıb.



Təkamül Partiyasının sədri Teyyub Qənioğlu: "Koronavirusa yoluxanlar getdikcə azalır, yumşalmalara getmək günün tələblərindən biri idi. Bir çox gənc 1 il yarım ki, toyların açılmasını gözləyir.

Toylara icazə verildi, lakin o qədər şərtlər qoyulub ki, bu şərtlərə əməl edilməsi çox çətinidir. Sosial məsafənin saxlanması və Covid-19 pasportu tələb olunur, Covid-19 keçirən insanlar üçün arayış tələb olunur, maska taxmaq məcburidir. Çox tutumu olan şadlıq saraylarına 150-dən çox qonağın qatılmasına icazə yoxdur. Hesab edirəm ki, bu şərtlərə yenidən baxılmalıdır. Maskalar taxılmadıqda cərimə tətbiq olunur. Bu cərimələr olduqca yüksək məbləğdədir. Bu isə sosial gərginliyə gətirib çıxardır".

Yazıçı-kulturoloq Aydın Xan Əbilov: "Ölkəmizdə Covid-19 virusunun yayılmasının qarşısını almaq üçün Operativ Qərargah bəzi sahələrə qadağalar tətbiq etməyə başlayıb.



Vətəndaşlarımız yoluxmanın azalması üçün bütün şərtlərə, göstərişlərə əməl edirlər. Artıq 1 il yarım ki, pandemiya davam edir. Ölkəmizdə yoluxma sayının azalması ilə bir çox qadağalar yumuşaldıldı. Açıq səmada maska taxmaq qadağası götürüldü və toy, şənlik mərasimlərinin keçirilməsinə icazə verildi".

Aydın Xan Əbilov qeyd edib ki, çayxana, restoran və kafelərə icazə verildikdən sonra aparılan statistik məlumatlar göstərdi ki, Covid-19 infeksiyasının yayılması ilə bağlı hər hansı bir artım yox, azalma baş verdi. Covid-19-un sağlamlığa ziyanı haqqında mütəxəssislər yetərincə məlumat verib. Amma qadağaların, yasaqların və karantin şərtlərinin insanlara psixoloji vəziyyətinə mənfi təsiri ilə bağlı söhbət edilmirdi. Bu baxımdan ölkəmizdə son vaxtlar icazə verilən toylar və məclislərlə bağlı çox sərt qərarların qəbul edilməsi bir qədər anlaşılmazdır. Çünki insanlara imkan yaradılıb ki, restoranlarda maskasız, müəyyən sosial məsafəni gözləmək şərti ilə açıqdır. Lakin birdən-birə toylarda sərtləşdirici tədbirlərin görülməsi anlaşılmazdır.

Başla düşülür ki, hələ də Covid-19-la bağlı çətinliklər və qorxu tam aradan qalxmayıb. İnsanların sağlamlığının qorunması və yoluxmanın azaldılması üçün müəyyən qadağaların qalması lazımlıdır. Amma toya çağırılan qonaqlara pandemiyanın əvvəlki vəziyyətindəki kimi davranılması və maskaların taxılmasının tələb olunması nə qədər düzgün hesab edilir? Baxmayaraq ki, Operativ Qərargahın bu qərarını bir qədər səbrlə qəbul etmək lazımdır. Çünki bilirsiniz ki, İsrail, Rusiya, Türkiyə və bir çox ölkələrdə yenə də maskaya qayıdış və sərtləşmə tədbirləri yenidən həyata keçirilir. "Hindistan ştammi", "Britaniya ştammi"nin yayılması hələ də davam etməkdədir. Azərbaycanda 50 faizdən çox insan Covid-19-a yoluxub antitell qazanıb və ya vaksinasıya prosesindən keçib. Aparılan araşdırmalar göstərir ki, insanlara daha çox sərbəstlik verməklə immuniteti daha çox gücləndirmək olar. Azərbaycanda qapalı, açıq məkanlarda keçirilən ümumi şənliklərdə sərt tədbirlərin görülməsi o qədər də arzu olunan deyil. Fikrimcə, Operativ Qərargah yaxın günlərdə bir daha toplaşacaq və toylarda yoluxma sürətinin arealına və genişlənməsinə nə qədər təsir göstərdiyini müəyyənləşdirəcək. Toylara qoyulan tələblər daha sonra yumuşaldılacaq və ya aradan qaldırılacaq. Toy məclisləri insanların ən çox sosiallaşdığı mühitdir. Bu qədər qadağaların qoyulması insanları toydan imtina etmələrinə səbəb olacaq".

Qönçə Quliyeva





Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının X hesabat konfransı keçirilib



Iyunun 30-da Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib. Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov hesabat məruzəsi ilə çıxış edib. R.Göyüşov bildirib ki, YAP Binəqədi rayon təşkilatının fəaliyyətinin əsas qayesini müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, partiyamızın yaradıcısı, ümumilli liderimiz Heydər Əliyevin zəngin irsinin



öyrənilməsi, təbliğ olunması və gənc nəsə çatdırılması təşkil edib. Bu məqsədlə rayon təşkilatında davamlı və münəzəm olaraq müxtəlif məzmunlu tədbir-

lər, konfranslar, təqdimatlar, görüşlər, debatlar, yaradıcılıq müsabiqələri, idman yarışları, bilik yarışları və s. tədbirlər keçirilib.

Qeyd olunub ki, rayon təşkilatının fəa-



liyyətinin əsas istiqamətlərindən biri də partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin gördüyü işlərin təbliğindən ibarət olub. YAP Binəqədi rayon təşkilatı tərəfindən konfranslararası dövr ərzində ümumilikdə 500-dən çox tədbir keçirilib. Hazırda YAP Binəqədi rayon təşkilatında 189 ərazi ilk partiya təşkilatı üzrə 15 min 876 üzv birləşib.

Sonra YAP Binəqədi rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Əlişah Rəcəbovun hesabatı dinlənilib.

Müzakirələr zamanı YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri, YAP Binəqədi rayon təşkilatının sədr müavini Eldar İbrahimov, YAP Binəqədi rayon təşkilatının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Kamaləddin Qafarov, YAP Binəqədi rayon təşkilatının sədr müavini, 53 sayılı

tam orta məktəbin direktoru Tünzalə Zeynalova, YAP Binəqədi rayon təşkilatının İdarə Heyətinin üzvü, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin departament rəhbəri Aygün Əliyeva və YAP Binəqədi rayon təşkilatının İdarə Heyətinin üzvü, Binəqədi rayon İcra Hakimiyyətinin baş-



çısı Elxan Allahverdiyev çıxış edərək YAP Binəqədi rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə münasibət bildiriblər.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Azərbaycanın



dövlət müstəqilliyi, malik olduğu təbii sərvətləri, geopolitik üstünlükləri xalqımızın milli sərvətidir və hər bir Azərbaycan vətəndaşı kimi YAP-ın üzvləri də Azərbaycan Respublikasının dövlət müstəqilliyini və ərazi bütövlüyünü qorumağı özünün birinci dərəcəli vəzifəsi hesab edir. Onun sözlərinə görə, partiyamız ötən dövr ərzində böyük nailiyyətlər qazanıb.

Əhliman Tağıyev YAP Binəqədi ra-



yon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, konfransda YAP Binəqədi rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.



Baku oltre gli Europei 2021, che cosa vedere nella capitale dell'Azerbaijan

di Martina Cicchella
18 giugno 2021

È lussuosa, ma anche ricca di storia: nel centro, oltre alle vie dello shopping e ai negozi più sfarzosi, si possono ammirare edifici e moschee del XII secolo.

İtaliyanın nüfuzlu KİV-ləri Azərbaycanın turizm potensialından yazır

“Avro-2020” futbol üzrə Avropa çempionatı çərçivəsində paytaxt Bakının bir sıra oyunlara ev sahibliyi etməsi, ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı, mətbəxi, zəngin şərabçılıq ənənələri barədə İtaliyanın “La Repubblica”, “ANSA”, “GQ Italia”, “Stretto Web”, “Periodico Daily” və “Viaggi Europa” kimi çoxsaylı nüfuzlu mətbuat orqanlarında məqalələr dərc olunub.

Belə ki, “La Repubblica” qəzetində dərc olunmuş yazılarda ölkəmizin ev sahibliyi etdiyi oyunlar fonunda turistlər üçün maraqlı olan mövzulara toxunularaq Avropa və Asianın qovuşduğu, idmana yaxından bağlı, daima müasirləşən əsrəngiz Bakı şəhərinin gözəlliklərindən bəhs edilib. Qəzetdə xüsusi olaraq ölkəmizin şərabçılıq ənənələri və bu sektorunun inkişafı, bu sahədə turistlərin görməli olduqları məkanlar barədə məqalə işıq üzü görüb. Bununla yanaşı, qəzetin digər bir məqaləsi ölkəmizin maddi mədəniyyətinin ayrılmaz hissəsi olan ləziz Azərbaycan mətbəxinə həsr olunub və bir sıra mətbəx nümunələrindən (qutab, kabab, plov və sair) söz açılıb.

“CQ Italia” tərəfindən dərc olunmuş məqalədə futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarını izləmək üçün Azərbaycana getməkdə maraqlı olan turistlərə Bakıda görməli olduqları məkanlar barədə bələdçilik edilib. Qeyd olunub ki, qədim ənənələrin müasirlik və dəbdəbə ilə sintezi olan gözəl Bakıda UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhər dövlət tarix-memarlıq qoruğu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Xalça Muzeyi, Alov Qüllələri, Miniatur kitablar muzeyi kimi bir sıra gəzməli-görməli yerlər vardır.

“Stretto Web” informasiya portalı tərəfindən yazılmış məqalələrdə isə Bakının iqtisadi və texnoloji artımın sürətləndiyi, tezliklə əhəmiyyətli dərəcədə beynəlxalq aləmdə ön plana çıxacaq iddialı arxitektura layihələrini təqdim edən və Avropa izi olan bir kosmopolit şəhər olduğu bildirilib. Məqalədə oxuculara paytaxt Bakının qədim və müasir arxitekturası, əyləncə mərkəzləri barədə geniş məlumat verilib. Bununla yanaşı, məqalələrdə çempionata ev sahibliyi edən stadionlar arasında Azərbaycanın, eyni zamanda, bütün qitənin ən müasir idman kompleksi olan, müasirliyin, avanqardın və mədəniyyətin təbliğinin simvolu sayılan Bakı Olimpiya Stadionunun xarakterik xüsusiyyətlərindən bəhs edilib.

“Periodico Daily” və “Viaggi Europa” xəbər portallarında da Şərqlə Qərbin kəsişməsi adlandırılan bənzərsiz Bakının möhtəşəm meydan və binaların, uca göyudələnlərin, dəbdəbəli, o cümlədən məşhur “Made in Italy” brendlərinin satıldığı müasir butiklərin, çoxsaylı əyləncə məkanlarının mərkəzi olduğu diqqətə çatdırılıb. Habelə məqalələrdə müasir əzəmət və ənənənin cəlbədiciliyi kimi qiymətləndirilən Bakının gəzməli-görməli yerləri barədə də məlumat verilib.

İtaliyanın nüfuzlu “ANSA” agentliyi isə “Avro-2020” çərçivəsində paytaxt Bakının bir sıra oyunlara ev sahibliyi etməsi fonunda Heydər Əliyev Mərkəzinin fotosunu bölüşüb.

Müxtəlif media qurumlarının rəhbərləri Medianın İnkişafı Agentliyi ilə ADA-nın birgə keçirdiyi trening-seminarlardan danışıqlar. Onlar bu seminarların medianın inkişafı yoluna verəcəyi töhfələrdən bəhs edib və treninqlər zamanı müzakirə olunan bir çox məsələlərə aydınlıq gətiriblər. SİA müxtəlif media qurumlarının rəhbərləri ilə etdiyi sorğunu təqdim edir:

“Bakı Xəbər” qəzetinin Baş redaktoru Aydın Quliyev Medianın İnkişafı Agentliyi ilə ADA Universitetinin birgə həyata keçirdiyi treninq-seminarların artıq bir aya yaxındır ki, davam etdiyini deyib:



“Ölkənin tanınmış müxtəlif media seqmentlərini təmsil edən media rəhbərləri bu seminarlarda iştirak edir, fikir mübadilələri aparırlar. Həmin treninqlərin məqsədi hər kəsin bildiklərini öyrətmək, bilmədiklərini öyrənmək, öz biliklərini daha da zənginləşdirməkdir. İndiki şəraitdə müxtəlif media seqmentlərinin mövcud dünya informasiya məkanında üstün və zəif cəhətlərini təhlil etməyə geniş ehtiyac var. Məsələn, müasir media informasiya təminatı şəraitində çap mediasının hansı üstünlüklərə, hansı zəif cəhətlərə malik olması, üstün cəhətlərini necə inkişaf etdirmək lazımdır, medianın başqa seqmentləri olan onlayn media, audiovizual media, televiziyanın bu gün hansı üstün və zəif cəhətlərə malik olması, zəif cəhətlərinə nə ilə kompensasiya etməyin mümkünlüyü, üstün cəhətləri hansı üsullarla daha da çoxaltmaq üçün nələri etməklə bağlı çox maraqlı müzakirələr olur. Bu kimi suallara daha səmərəli cavabların tapılmasında belə müzakirələrin əhəmiyyəti böyükdür.

Media menecerliyi qabiliyyətlərinin daha da inkişaf etdirilməsi, media idarəçiliyi sahəsində yeni vərdişlərin və yeni trendlərin mənimsənilməsi nöqtəyi nəzərdən keçirilən seminarların əhəmiyyəti əvəzsizdir. Çox maraqlıdır ki, dünyanın aparıcı media təmsilçiləri və pedaqoqları ilə aparılan fikir mübadiləsində birmənalı şəkildə üst-üstə düşən fikir bundan ibarətdir ki, indiki şəraitdə çap medianın bəzilərinin gözüne görünən zəif cəhətlərinə baxmayaraq çox böyük üstünlükləri var. Hansı ki, informasiya təminatı müstəvisində çap mediasının üstün və güclü cəhətləri əvəzsiz rol oynayır. Buna görə də aparılan müzakirələr həm yeni media seqmentlərinin üstün cəhətlərinin praktikada tətbiq olunması, həm də ənənəvi media olan çap mediasının üstünlüklərinin qorunub saxlanması nöqtəyi nəzərdən aldığımız əhəmiyyətli müzakirə materialları verə bilər”.

Publika.az xəbər portalının baş redaktoru Aqil Lətifov Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Programlarının birgə təşkilatçılığı ilə “Mediada islahatlara doğru” mövzusunda keçir-



MEDIA və ADA-nın birgə keçirdiyi seminarlara media kapitanlarının

rilən seminarların son dərəcə əhəmiyyətli və zəruri olduğunu qeyd edib: “Uzun zamandan bəri idi ki, media sahəsində belə səmərəli seminarlar təşkil edilmirdi. Sanki bu sahədə dərin bir uçurum vardı:



bir tərəfdə medianın böyük bir kəsimi, digər tərəfdə isə KİVDF dayanmışdı. Təbii ki, bu uçurumdan daha çox ziyan çəkən elə Azərbaycan mediası idi. Lakin Prezident İlham Əliyevin fərmanı ilə dekabr ayında MEDIA Agentliyinin yaranması ilə bu sahəyə də yeni nəfəs gəldi. Agentlik təkcə çap mediasına deyil, bütün kütləvi informasiya vasitələrinə qucaq açdı. Onların problemlərinin həlli üçün qollarını çırmalayaraq, əlini daşın altına saldı.

Seminarlardan gəldiyim nəticəyə görə, MEDIA-nın rəhbərliyi qısa zaman ərzində bu sahədəki vəziyyəti dəqiq şəkildə araşdıraraq, öyrənib və bütün problemlərdən, çatışmazlıqlardan hali olaraq, görülməli işlərlə bağlı da konkret fikrə gəliblər.

MEDIA-nın həyata keçirdiyi tədqiqatları addımlardan biri də media cameəsini bir araya toplamaq oldu. Məhz haqqında danışdığımız seminar da bu cəhətdən son dərəcə əhəmiyyətlidir. Həqiqətən də, medianın inkişafı baxımından belə müzakirələr, seminarlara ciddi ehtiyac vardı. Bu, boşluq açıq-aşkar hiss olunurdu. Çünki yenilənmədən, bilgiləri təzələmədən, yeni texnologiyaların imkanlarından maksimum faydalanmadan, ortaqlar müzakirələr aparılmadan inkişaf etmək mümkünsüzdür. Ha-

belə seminarlarla Azərbaycanın aparıcı media rəhbərləri MEDIA-nın öncüllüyü ilə bir araya toplandı. Onlara aparılacaq islahatların məzmunu, “Media haqqında” yeni media qanunu barədə ətraflı məlumatlar verildi. Əhməd İsmayilov bütün təkliflərə adekvat yanaşdı. Media nümayəndələrinin bu qanunu necə görmək istəməsi ilə bağlı fikirləri diqqətə alındı, həmçinin ərəşəyə gətiriləcək yeni qanunla bağlı bütün müddəalar detallı şəkildə incələndi ki, fikrimcə, bu iki məqam çox əhəmiyyətlidir. Bununla MEDIA öz yolunu çizdi: hər bir media mənsubuna qucaq açdığını, onlara bərabər münasibət göstərdiyini, onların fikrinə düşüncələrinə önəm verdiyini göstərdi. Təbii ki, bu, mediamızın nikbin gələcəyinə ümidlə yanaşmağa imkan verir. Fikrimcə, yeni və daha təkmil qanun layihəsinin qəbulu ilə mediamızın sürətli inkişafına, bu sahədə nizama şahidi olacağıq.

Mənim yuxarıda qeyd etdiklərimlə yanaşı, bu seminarların ən böyük əhəmiyyətindən biri də MEDIA-nı çılpaq gözlə görməyimi oldu. Yeni MEDIA, onun rəhbər şəxsləri bu cəmiyyətə necə münasibət göstərir, onlarla hansı formada əlaqələr qurur, jurnalistlərə necə yanaşır. Bu, son dərəcə əhəmiyyətlidir. Fikrimcə, bununla əslində bu agentliyin gələcək fəaliyyəti barədə hansısa rəy gəlmək mümkündür. Eyni zamanda, bu seminarlarla mən Azərbaycan dövlətinin timsalında MEDIA-nın vizionunun nə olduğunu, onun mediamızı necə görmək istəməsi barədə müəyyən fikirlərə sahib oldum. Bu da mənə gələcəklə bağlı müsbət düşüncələr yaratdı”.

“525-ci qəzet”in Baş redaktoru Rəşad Məcid Medianın İnkişafı Agentliyi ilə ADA-da keçirilən seminarları yüksək qiymətləndirdiyini bildirib: “Sözün düzü evvəl bir qədər bu treninqlərə şübhəli və skeptik yanaşırdım. Lakin ilk gündən etibarən bu seminarlar mənim marağımı cəlb etdi. Treninqlərin ilk günü Medianın İnkişafı Agentliyinin rəhbəri Əhməd İsmayilov me-

dia haqqında yeni qanunla bağlı çox gözəl məlumatlar verdi və məsələ ətrafında müzakirələr aparıldı. Eyni zamanda ADA-nın müəllimi, jurnalist Şəfəq Mehraliyevanın çox maraqlı müəzakirələrini, Əlcəzirə-



dən gələn jurnalistlərin məruzələrini dinlədik.

Son günlərdə ADA-nın prorektoru Fərid İsmayilzadənin və ADA-nın digər əməkdaşlarının müxtəlif mövzularda məruzələri dinləndi. Bu treninqlərdə xeyli yeni məlumatlar əldə etdik. Buradakı fikir mübadiləsi polemik ruhda keçdi və bir çox tanınmış media rəhbərləri, redaktorlarla aparılan müzakirələr çox səmərəlidir. Həm media ilə əlaqədar, həm müasir dünyagörüşü, həm də müxtəlif problemlərə münasibət baxımından bu seminarlar çox böyük əhəmiyyət daşıyır. Mən bu seminarlarda iştirak etməkdən çox böyük zövq alıram. Düşünürəm ki, bunlar vacib tədbirlərdir və buna görə də seminarların təşkilatçılarna təşəkkürümü bildirirəm”.

“İnterpress.az”-ın Baş redaktoru Toğrul Allahverdi Medianın in-



kişafı Agentliyinin ADA ilə birgə təşkil olunmuş seminarlarının yük-

sək səviyyədə və maraqlı olduğunu deyib: “Xarici ölkələrdə bir çox təlim və seminarlarda olmuşam. Lakin buna baxmayaraq MEDIA-nın ADA ilə birgə təşkil etdiyi təlimlərdə daha maraqlı dialoq vasitəsilə özüm üçün yeni nələrə öyrənirəm. Seminarlarda media haqqında yeni qanun layihəsinin hər bir bəndi müzakirə olunur. Xüsusi qeyd etmək istərdim ki, Agentliyin rəhbəri Əhməd müəllimin hər bir iştirakçının təklifinə diqqətlə yanaşması, detallara diqqət etməsi özünə bir yenilikdir. Ümumiyyətlə, təlimlər çox maraqlı keçirilir.

Belə silsilə tədbirlərin keçirilməsi çox önəmlidir və bu cür inkişafa xidmət edən seminarların davamlı olmasını istəyirdim. ADA-nın özünəməxsus abu-havası, aurası ilə yanaşı, eyni zamanda

həmkarlarımızla seminarlar zamanı polemikalar olması mənə çox müsbət təəssürat yaradıb. Əminəm ki, Azərbaycan mediası bundan çox bəhrələndəcək. Mediaya bu cür dəstəyə görə MEDIA agentliyinə və ADA-ya təşəkkür edirəm”.

Müəllif: Aysel Məmmədova

Əzələ ağrısı nəyin göstəricisidir?

Əzələ-skelet ağrısı bədəndə D vitamini çatışmazlığının əsas əlamətlərindən biridir. “İki sahil” xəbər verir ki, bu sözləri həkim və televiziya aparıcısı Aleksandr Myasnikov söyləyib. O bildirib ki, bədən ağrısından əziyyət çəkən, lakin heç bir xəstəliyi olmayan insanların dərddə D vitamini çatışmazlığıdır:



“Bu insanlar mütləq D vitamini testi verməlidir. Vitaminin bədəndə ifraz olunmağa başlaması üçün saatlarla günəş vanaşması qəbul etmək lazım deyil. Maddə açıq havada olduğumuz zaman belə istehsal olunmağa başlayır. Günəşli havada D vitamininin yaranması 5-10 dəqiqə çəkir. D vitamini həm də dəniz məhsulları, yumurta və süddən əldə edilə bilər. Bədəndə bu elementin olmaması isə ciddi xəstəliklərə səbəb olur”.



Rusiya və Azərbaycan niyə Ermənistanla təzyiqi artırır?

Son günlərdə Azərbaycanda və Ermənistanla, həmçinin bu 2 ölkə arasında baş verən proseslər dünya mediasının diqqət mərkəzindədir. Moskva-Baku portalında yayımlanan verilişdə toxunulan məqamları oxucularımıza təqdim edirik.

Populizm daha yaxşıdır, nəinki revanşizm

Keçən həftə Ermənistandakı erkən parlament seçkilərinin nəticələrinin ümumiləşdirilməsinə diqqət yetirildi. Qələbəni Nikol Paşinyanın "Vətəndaş Sazişi" partiyası qeyd edir, seçicilərin demək olar ki, 54%-i bu partiya səs verdi. Hakim partiyanın əsas rəqibi, keçmiş prezident Robert Koçaryan 2-ci yeri tutdu. Onun "Ermənistan" bloku 21%-dən bir qədər çox səs topladı.

Seçkilər göstərdi ki, Paşinyan 2018-ci illə müqayisədə əhəlinin dəstəyini itirib və bunun səbəbinin nə olduğu aydındır: uduzulmuş müharibə, minlərlə həlak olmuş əsgər, itirilən ərazilər.

Paşinyanın partiyasına səs verən seçiciləri təxminən 3 düşərgəyə bölmək olar. Bəziləri Paşinyanı həlak olmuş bir əsgər anası kimi bağışlayanlardır. Baş nazir Qarabağ müharibələrində həlak olanların xatirəsini yad etmək üçün "Yerablur" hərbi panteonuna gətirdi. Gül qoyarkən bir qadın ona yaxınlaşdı, onu qucaqladı və dedi: "Mən mərhumun anasıyam, seçilməyiniz münasibətilə sizi təbrik edirəm. Buna görə çox xoşbəxtəm".

Digər bir vətəndaş kateqoriyası Paşinyana 2-ci bir şans vermək qərarına gələnlerdir. Nə olursa olsun Paşinyana sadıqlardır, lakin vətəndaşların çoxu, çox güman ki, 3-cü düşərgəyə mənsubdurlar. Paşinyanı bəyənirdilər, amma qəti şəkildə Koçaryana qarşı çıxdılar. Paşinyan bu iki namizədin daha az pis olanıdır. Bu seçkilərdə Koçaryanın qalib gəlməsi Ermənistan və vətəndaşları üçün faydalı və hətta təhlükəli olmayan üçtərəfli razılaşmanın tətbiqinin yavaşlamasına səbəb ola bilərdi. Azərbaycanın müharibədəki qələbəsi bir çox vətəndaşı eyforiyadan oyatdı. İndi onlar Qarabağla bağlı sülh razılaşmalarının yerinə yetirilməsini istəyirlər. Düzdür, bəzi erməni politoloqlar yas tuturlar. Bir populistin hakimiyyətdə qalması onların xoşuna gəlmir.

Siyasi müşahidəçi Hayk Xalatyanyanın RİA Novosti-yə verdiyi müsahibədən: "Seçkilər göstərdi



ki, Ermənistan cəmiyyəti siyasətçilərin peşəkarlığını qiymətləndirmir, əksinə, qızıl dağları vədlərinə inanır. Paşinyan ölkənin böhrandan çıxması üçün bir plan təqdim etməyib, populist şüarlardan istifadə edib. Koçaryan peşəkar menecer, böhran meneceridir. Ancaq seçicilər bu keyfiyyətləri aşağı qiymətləndirdilər".

Digər tərəfdən, Robert Koçaryan bir Qarabağ ermənisidir. Müharibədəki məğlubiyyəti ağırlı bir şəkildə aldı və bir neçə dəfə intiqam almağa çağırırdı. Seçkiqabağı reportajlarda ritorikani nəzərəcəpacaq dərəcədə yumşaldı və artıq ədalətsiz bir dünyadan danışdı. Ancaq tarix göstərir ki, revanşizm yeni, daha da çətin bir müharibəyə səbəb ola bilər. Birinci Dünya müharibəsindən sonra Almaniya da ədalətsiz bir dünyadan bəhs etdi. Hər şey 39-cu ildə intiqam almaq cəhdi ilə başladı və fəlakətlə sona çatdı.

Siyasi müşahidəçi Hayk Xalatyanyanın RİA Novosti-yə verdiyi müsahibədən: "İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yeni bir realıq ortaya çıxdı. Ermənistandakı seçkiləri kimin qazandığından asılı olmayaraq, qarşılıqlı əlaqə qurmalıyıq. Koçaryanın Dağlıq Qarabağın münaqişəsindən sonrakı proseslərlə bağlı fikirləri Paşinyana nisbətən daha sərt və barışmazdır. Bakının onunla dialoq qurması daha çətin olardı".

Paşinyan populistdir, amma ayıq populistdir. İndi özünü həqiqətən uzunmüddətli münaqişənin sülh yolu ilə sona çatmasına töhfə verəcək bir siyasətçi kimi göstərmək şansı var. Erməni KİV-lərində sentyabr ayında Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıyan bir sənəd imzalayacağı barədə məlumatlar ortaya çıxdı. Muxalifət bunun üzərində oynamağa çalışa-

caq. Robert Koçaryan hətta seçkiləri tanımadığını bildirdi.

Robert Koçaryan: "Nəticələr ictimai həyatda gedən proseslərlə ziddiyyət təşkil edir və bu səbəbdən özünə inam yaratmır. Səs vermədən əvvəl müxalifət mitinqləri, hakimiyyətə olan inam böhranı tamamilə fərqli düşüncələrdən danışır".

Aydın məsələdir ki, Koçaryanın ümidləri böyük idi, onun məğlubiyyətinə təəccüblənən bəzi rusiyalı ekspertlər kimi, o da daha çox şey gözləyirdi. Onlara elə gəldi ki, Koçaryanı Moskva dəstəkləyir. Həm də Vladimir Putinin dostu sayılır. Ancaq unutmamalıyıq ki, dostluq və geopolitika bir araya sığmayan şeylərdir. Çox güman ki, Koçaryana hörmət və yaxşı münasibət əlaməti olaraq, sadəcə, bir tribuna verildi. Koçaryanla danışıqlar apara bilərsiniz, amma keçiddə atları dəyişdirmirlər. Rusiya üçün üçtərəfli müqaviləni imzalayan şəxsin məsələni başa çatdırması vacibdir. Burada erməni seçicilərin və Kremlin mövqeyi eynidir.

Unikal bir şansı qaçırmayın

Azərbaycanda Nikol Paşinyanın qələbəsi təmkinli nikbinliklə qəbul edildi. Ermənistandakı seçkiləri şərh edən ilk məmur Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov oldu. Nazir Azərbaycanın Ermənistanın yeni hökumətinin ölkədəki böhranın real nəticələrini obyektiv olaraq qiymətləndirəcəyinə və düzgün nəticələr çıxaracağına ümid etdiyini bildirdi. Onun sözlərinə görə, Ermənistanda bir çoxları bu böhranın əsas nəticəsini Ermənistanın 44 günlük Qarabağ müharibəsindəki ağır məğlubiyyəti kimi görürlər, la-

kin "kökü daha dərin, daha keçmişdir".

Ceyhun Bayramov: "Əvvəla, bu dərin siyasi böhranın səbəbi 20-ci əsrin sonunda Ermənistanın beynəlxalq hüququ pozaraq on illər boyu qonşu bir dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərini ona qarşı təcavüz yolu ilə dəyişdirməyə çalışmasıdır. İnanırıq ki, beynəlxalq norma və prinsiplərə uyğunluq çərçivəsində münasibətlərin normallaşdırılması yolu ilə bölgədəki ölkələrin normal inkişaf prinsipi-nin mübahisəsiz olduğunu nə qədər tez başa düşsək, Azərbaycan tez görə biləcəklər."

Münasibətlərin normallaşmasına bir neçə maneə var: Ermənistan tərəfindən təqdim olunmayan minalanmış ərazilərin xəritələri, sərhədin müəyyənləşdirilməsi və Azərbaycan tərəfinin beynəlxalq hüquqa uyğun olaraq diversant hesab etdiyi erməni silahlılarının Bakıda mühakimə olunması. Bu mərhələdə Azərbaycan üçün ən həssas məsələ minalanmış ərazilərin xəritələrinin köçürülməsidir. İnsanlar ölməyə davam edir. İlk addım Azərbaycan tərəfindən diversantları Ağdam rayonundakı minalanmış ərazilərin xəritələrinə dəyişdirildikdə atıldı, lakin Ermənistan xəritələrin qalan hissəsini köçürmək istəmir. Azərbaycan Prezidenti İlham Əliyev bu barədə keçən həftə BMT-nin Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Migel Angel Moratinos ilə görüşü zamanı danışdı.

İlham Əliyev: "Yalnız Ağdam rayonunda 97 min mina yerləşdirilib. Ermənistandan yalnız Ağdam bölgəsi üçün mina xəritəsi ala bildik, digər bölgələrdə yüz minlərlə mina var. Ancaq bu xəritələri bizə verməkdən imtina edirlər. Müharibə bitdikdən bəri təxminən 30 və-

təndaşımız minalardan həlak olub, 100-dən çox insan yaralanıb".

Moratinos Ağdamı ziyarət etdi və çox təsirləndi

Migel Moratinos, BMT Sivilizasiyalar Alyansının Yüksək Nümayəndəsi: "Heç bir şey yoxdur, hər şey tamamilə məhv edilmişdir. 21-ci əsrdə belə bir həqiqətə şahid olmaq kədərli bir şeydir".

Avropa Şurası Parlament Assambleyasının yay sessiyası zamanı Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç də minalanmış ərazi xəritələrinin ən qısa müddətdə köçürülməsinin vacibliyini xatırladı.

Mariya Peyçinoviç-Buriç: "Xəritələri əldə etməyin və Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsinin vacibliyini unutmamalıyıq, əks halda bu torpaqlar insanların geri dönməsi və layiqli və normal bir həyat təmin etməsi üçün əlverişli bir yer olmayacaqdır".

Avropa Şurası Parlament Assambleyasının bir qrup üzvü Ermənistan tərəfinin təcili olaraq minalanmış ərazilərin xəritələrini verməsinə tələb edən bir bəyanat yaydı. Bəyanatı Azərbaycan, Türkiyə, Bolqarıstan, Avstriya və İtaliyanın parlament üzvləri imzaladılar.

Avropa Şurasının rəsmi saytında yayımlanan rəsmi açıqlama: "Ermənistan 12 iyun 2021-ci ildə 97 min mina basdırılmış Ağdam ərazilərinin xəritəsini Azərbaycana təqdim edərək, bunun yalnız kiçik bir hissə olduğunu etiraf etdi. Bu humanitar problemin aktuallığını və ciddiliyini nəzərə alaraq, minalardan təmizlənmə və günahsız insanların ölümünün qarşısını almaq üçün Ermənistan minalanmış ərazilərin bütün xəritələrini təqdim etməyə borcludur".

Çox güman ki, beynəlxalq təşkilatlar tərəfindən Ermənistanla təzyiqlər artacaq, lakin prezident Vladimir Putinin təmsil etdiyi Rusiya vəziyyətə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva Konfransında çıxış edən Putin, Rusiyanın "ayrılmaz tarixi, mədəni, insan əlaqələri ilə bir araya gətirdiyi" qonşu ölkələrin təhlükəsizliyi üçün üzərindəki məsuliyyəti heç vaxt unutmadığını və bundan sonra da regional münaqişələrin gərginləşməsinə töhfə vermək niyyətində olduğunu söylədi.

Vladimir Putin: "Rusiyanın qəti töhfəsi ilə Dağlıq Qarabağdakı münaqişə sona çatdı. Rusiya sülhməramlıları bölgədəki sülhə və təhlükəsizliyə etibarlı şəkildə zəmanət

Rusiya və Azərbaycan niyə Ermənistanı təzyiqi artırır?



Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

verir, humanitar vəziyyətin yaxşılaşdırılması, ərazilərin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası üçün çox şey edirlər”.

Keçən həftə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında telefon danışıqları oldu. Danışqlar zamanı “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağa bağlı 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli müqavilələrinin həyata keçirilməsinin praktik aspektləri nəzərdən keçirildi. Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası üçün üçtərəfli formatda işlərin gücləndirilməsinə xüsusi diqqət yetirildi”.

Və burada sərhəd demarkasiyası və Azərbaycanı Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı həssas məsələni həll etmək lazımdır. Bu günə qədər erməni tərəfinin bunun reallaşması üçün heç bir praktik addım atmaması və Ermənistan hökumətinin Türkiyədən mal idxalına qoyulan qadağanı daha 6 ay uzatması bir çox həll olunmamış məsələlərdən xəbər verir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qarabağ məsələsini əbədi bağlamaq üçün misilsiz şans əldən verməməyə çağırır.

Ceyhun Bayramov: “Həqiqətə diqqət yetirməliyik. Reallıq budur ki, müstəqillik qazandıqdan sonra ilk dəfə Azərbaycan və Ermənistan arasındakı münasibətləri normallaşdırmaq üçün misilsiz bir fürsət yarandı. Niyə ilk dəfə deyirəm? Çünki artıq işğal faktı yoxdur”.

Azərbaycanın Ermənistanı qarşı ritorikasını birdən-birə sülh-

sevr kontekstə çevirməsinin cavabı budur. İşğal yoxdur, problem də yoxdur. Münasibətlər qurmağa sıfırdan başlamaq olar.

**Müəllif - Andrey Şlyapnikov
Tərcümə - Elçin Bayramlı**

Dövlətin təhsil siyasətində olan əsas prinsiplərdən biri təhsilin liberallaşdırılması, onun əl çatanlığının təmin edilməsidir. Prezident İlham Əliyevin Təhsil Tələbə Kredit Fondunun yaradılması haqqında olan fərmanı bu prinsiplərin həyata keçirilməsi istiqamətində ciddi bir addımdır. Bu Fərmanın özündə onun icrası ilə bağlı bir sıra dövlət qurumlarına tapşırıqlar öz əksini tapır. Düşünürəm ki, bu tapşırıqların icrası o qədər də çətin olmayan bir proses olacaqdır. İstər Təhsil Nazirliyinə, istərsə də Mərkəzi Banka və digər nazirlik və agentliklərin icra etməli işlər var ki, öz həllini asanlıqla tapacaq. Ancaq fondun gələcək fəaliyyəti, onun nə dərəcədə Azərbaycan təhsilinə və Azərbaycan iqtisadi sisteminə faydalı olması bu fərmanın 5-ci bəndinin icra edilməsindən asılı olacaq. Daha dəqiq desək cənab prezident bu fərmanın 5.2-ci bəndində Nazirlər Kabinetinə tapşırır ki, bu fondun kreditinin verilmə qaydalarını bir ay müddətində hazırlayıb cənab prezidentə təqdim etsinlər.

Baxın, Fondun fəaliyyətinin səmərəliliyinin əsası məhz bu sənədin 5.2-ci maddəsində olan məsələnin üzərində dayanır. Əsas məsələ kreditin kimlərə, hansı ixtisaslara, hansı ali məktəblərə, hansı şərtlərə verilməsidir.

Bu şərtlər və qaydalar üzərində çox ciddi düşünmək lazımdır. Bir anlıq təsəvvür edək ki, biz keçid balını toplamış bütün müraciət edənlərə təhsil krediti ayırdıq. Hamı bu fondun vəsaitindən yaralandı və təhsilini başa vurdu. Bu kreditlərin geri qaytarılması məsələsi necə olacaq? Etiraf edək ki, bu gün ali məktəblərimiz bəziləri istisna olmaqla əksəriyyəti günü əmək bazarının tələblərinə cavab verən kadr hazırlığını yerinə yetirə bilmir. Bu gün mən diplomlu satıcıyam, mən diplomlu taksidürücüyəm və s. deyərək ali təhsil olsa

Aleksandr Perenciyev: “Bu, sayıqlama deyil, debilliyn göstəricisidir”

Moskvada Ermənistan-Rusiya dövlətlərarası komissiyasının iclası start götürüb. Orada Rusiya hərbi bazasının yerləşdirilməsi məqsədi ilə erməni torpaqlarının təhvil verilməsi və istifadəsi ətrafında söhbətlər aparılır. Ermənistan KİV-ləri hazırkı müzakirələrin Sünik vilayətində (Zəngəzurda) Rusiyaya məxsus 102-ci hərbi bazasının yerləşdirilməsinin vacibliyi ətrafında cərəyan etdiyini yazırlar. Qeyd edək ki, məhz Zəngəzur dəhlizi də bu istiqamətdən keçəcək ki, oranın təhlükəsizlik mexanizmini rus hərbiçiləri təmin edəcəklər.

Bundan öncə isə, daha dəqiq desək, bu ilin əvvəllərində Ermənistanın baş naziri Nikol Paşinyan rus hərbi birləşmələrinin Ermənistanı mövcudluqlarının genişləndirilməsi barədə danışdı.

Artıq o da bəllidir ki, Rusiyanın sərhəd qoşunları sərhəddə dayanacaq və bunun ardınca sərhədlərin delimitasiya-demarkasiya prosesinə başlanılacaq. Ermənilər etiraf edirlər ki, onların bu yerlərdə sərhədçi yerləşdirmələrinə gücləri yetmir. SİA xəbər verir ki, mövzu ilə bağlı Plexanov adına Rusiya iqtisad universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, “Rusiya zabitləri” şurasının ekspert üzvü Aleksandr Perenciyev calber.az analitik informasiya mərkəzinə müsahibə verib.

Söhbət yalnız bir konkret dəhlizdən getmir

Onun sözlərinə görə, hazırda hər şey atalar sözündə olduğu kimi baş verir - “İt hürür, karvan isə keçir”: “Müxtəlif destruktiv güclərin müqavimətlərinə baxmayaraq, Naxçıvana olan dəhliz qaçınılmazdır və bu da Cənubi Qafqazın bütün ölkələri üçün, o cümlədən Türkiyəyə, İrana və elbəttə ki, Rusiyanın özü üçün maraqlıdır”.

“Söhbət yalnız bir konkret dəhlizdən getmir. Rusiya, Azərbaycan və İranın iştirak etdiyi “Şimal-Cənub” layihəsi inkişaf edir. Digər nəqliyyat kommunikasiyalarının yaranması isə “Şimal-Cənub”u yalnız möhkəmləndirir və effektivliyi artırır”, Aleksandr Perenciyev vurğulayıb.

Zəngəzurda Rusiya hərbiçilərinə verilən torpaqlara gəlincə, Rusiya politoloqu bildirib ki, burada söhbət həmin torpaqların əbədi olaraq verilməsindən getmir, söhbət uzunmüddətli arendadan gedir: “Rusiya bu ərazilərdə “xozeyin” hüququna malik olmalıdır ki, Ermənistandan nə isə istəməsin. Bu, fəaliyyət koordinasiyalarına müsbət təsirlərini göstərə və mövcud dəhlizin işində təminat rolunu oynaya bilər və heç bir “torpaq işğalı” baş verməyəcək. Rusiya bütün tərəflərin - həm Azərbaycanın, həm Türkiyənin, həm Ermənistanın, həm də digər dövlətlərin maraqlarından, necə deyirlər, tənzimləyici kimi çıxış edəcək. Ümidvaram ki, dəhlizin istifadəsi üçün yeni razılaşmalar imzalanacaq”.

Bu, sanki “Gebbelssayağı təbliğatdır”

Perenciyev qeyd edib ki, proses davam edir və yaxşılaşdırma istəməyənlərin bəd dillərindən, neqativdən, “qara fondan” uzaq durmaq lazımdır. Nəzərə almaq lazımdır ki, regionun bütün ölkələri kompromislərə və kommunikasiyaların açılmasına doğru gedirlər ki, bu da iqtisadi inkişaf və məhsuldarlıq gətirsin.

Politoloq revanşist erməni siyasətçisi, Ermənistanın Milli demokratik qütbünün nümayəndəsi Ara Papyanın irəli sürdüyü iddiasına da münasibətini açıqlayıb. Erməni revanşistin iddiasına görə, ötən ilin payızında baş vermiş İkinci Qarabağ müharibəsində Ermənistanı qarşı Rusiya da döyüşüb.

“Bu, heç sayıqlama da deyil, bu, debilliyn göstəricisidir. Ancaq belə bəyanatı ona hesablayıram ki, onun məqsədi ictimai rəyə təsir etməkdən ibarətdir”, deyən Perenciyev fikrini belə izah edib ki, bu kimi məsələlərin arxasında Qərb dayanır. Ara Papyan isə Kanada vətəndaşlığına sahibdir: “Bu, sanki “Gebbelssayağı təbliğatdır” - yalan nə qədər vahiməlidirsə, ona inanmaq da bir o qədər asandır. İrəvanda bəziləri insanmaq istəyirlər ki, Ermənistan yalnız Azərbaycanla döyüşməyib, həm də başqaları ilə, misal üçün Rusiya ilə də döyüşüb, bu səbəbdən də onlar məğlub olublar. Və ən əsası, Ermənistanda Rusiyaya yönəlik bəyanatlar nədənsə ekstremist və təxribatçı kimi qiymətləndirilmir”.

Müəllif: Rövşən

Tələbə krediti kimlərə verilməlidir?

da bu günkü əmək bazarında təhsilə uyğun iş tapmaqda çətinlik çəkənlər kifayət qədərdir. Biz əgər korbətli şəkildə bütün müraciət edənlərə kredit versək 4 il sonra bu sayı artıracağıq. Ali təhsilli işsizlərin sayının artması ilə də məsələ bitməyəcək. Götürülmüş kreditlərin qaytarılması məsələsi ciddi bir problemə çevriləcək. Çünki ali təhsil məzununun işsizlik riski böyükdür. Belə olan halda Fondun kreditini hardan qaytaracaq. Tamam möhlət veriləcək? Nə qədər? Kim qarant verə bilər ki, bu möhlət bitəndən sonra şəxs iş tapacaq və kreditini ödəyəcək? Cəmi 6-7 il sonra bizim problemli kreditlər statistikasında bir alt bölmə yaranacaq. Adı da olacaq problemli təhsil krediti. Əgər bu gün hazırlanmalı qaydalar müəmməl tərtib edilməzə zaman gələcəkdə bu problemli kreditin həcmi artacaq. Və bir gün elə kütləviləşəcək ki, dövlət büdcəsi hesabına bu kreditlərin silinməsi məsələsi gündəmə gələcək.

Hamımız Amerikaya imkanlar ölkəsi deyirik. Orada iqtisadi fürsətlər daha geniş və ali təhsil məzununun işləyərək kreditini geri ödəməsi praktik olaraq daha mümkün görünür. Amma bununla belə bir müddət əvvəl Amerika hökuməti tərəfindən 3 milyard dollarlıq tələbə krediti silindi. Amma yenə də bundan 500 dəfə artıq borc qalmaqdadır. Daha dəqiq hazırda Amerikada 1.4 trilyon dollar tələbə borcu var. Bunun 40%-ə qədər risk-

li hesab edilir. Buna görə də gələcəkdə kredit verilişi həcmi azaldılır. Yeni biz xarici dövlətlərin müsbət təcrübəsindən yararlanacağımız kimi acı təcrübəsindən də nəticə çıxarmalıyıq.

Platondan soruşmuşlar ki, Ağıllı və Müdrik adam arasındakı fərq nədir. Demiş ki, ağıllı adam problemdən həll yolunu tapır.

Müdrək adam isə bu problemi yaranmağa qoymur. İndi biz 10 il sonra ciddi bir problemə çevriləcək prosesin qarşısını indi ala bilərik. Bunun üçün bu fondan kreditlərin verilməsi ilə bağlı şərtlərə daha ciddi yanaşılmalı, risk faktorları daha dərindən araşdırılmalı və qaydalar tərtib edilməlidir.

Bu qaydalarla bağlı təkliflərimə gələndə isə əvvəlcə bal limitləri olmalıdır. Yeni müəyyən baldan yuxarı toplayanlar üçün müraciət qəbul edilməlidir. Daha sonra ixtisas kateqoriyaları nəzərə alınmalıdır. Çox yaxın keçmiş üçün aktuallığını itirəcək ixtisaslara bu kredit verilməməlidir. Peşə təhsilinin kreditləşdirilməsinə daha çox diqqət yetirilməlidir. Elə ixtisaslar var ki, abuturiyentlərin axını çox aşağı səviyyədədir, amma perspektivdə bu ixtisaslar dövlət üçün vacibdir. Belə ixtisasları konkret şəkildə dəqiqləşdirilərək, bu prosesdən stimullaşdırıcı alət kimi istifadə edilməlidir.

Eldəniz Əmirov, iqtisadçı-ekspert



ki, "yeni model çıxan kimi "kim ilk aldı". Hələ bir neçə il yeni "iPhone" modeli almaq fikrim yoxdur".

Şəhər sakini Mədinə Rəhmanova: "Əvvəlki telefonum "iPhone 7" olub. İndi isə "iPhone 11" almışam. Əslində 7-ni də bəyəndirdim. Yeni, bəyənmədiyim üçün dəyişməmişəm. Amma, düşünürəm ki, 11-in çəkilişi daha gözəldir. Ümumiyyətlə, "iPhone" çətinlik yaradan tele-



önəmli özəllik yaxşı şəkil çəkəməsi idi ki, mənə, "iPhone" bu baxımdan birinci sıralardadır".



Şəhər sakini Arzu Qurbanzadə: "İlk öncə "iPhone" almağımın səbəbi şəkil çəkilişinin keyfiyyətinə görədir. İkinci isə bu telefon digərləri ilə müqayisədə daha ələ yataandır. Yeni, mənim üçün daha rahatdır. 1500 manatlıq "iPhone" və "Samsung" markası arasında qalsam, əlbəttə ki, "iPhone" seçərəm. Həmçinin, bu telefonun səs effekti də çox güclüdür. Həm də, yaddaşı çoxdur və donmur. Hal-hazırda əlim-

"Android"dən fərqlənir. Bezi proqramlar "Androiddə" işləmirdi. Şəkilə çox önəm verirəm. Ona görə də "iPhone"ni seçdim".

Şəhər sakini Hüseyn Hüseynzadə: "iPhone" markadır. Şəkil çəkəməyinə söz ola bilməz. Bir telefonda ax-



tardığın nə istəsən, "iPhone"də var.

Şəhər sakini Sevinc Beybutova: "Hal-hazırda "iPhone 11" istifadə edirəm. Bundan əlavə, "Samsung", "Xiaomi" kimi markalardan da istifadə etmişəm. Amma keyfiyyət baxımından "iPhone" daha yaxşıdır. "iPhone" həm çəkilişinə, həm proqramlarına, həm də sürətinə görə daha öndədir. Qiyməti digərlərindən nisbətən baha olsa da, mənə, buna dəyər. Həmçinin, suya davamlılığı ən gözəl tərəfidir. Belə ki, bu telefonla yarım saat suda çəkiliş etmək mümkündür".

Aytən Məmmədova: "iPhone" də çəkiliş çox canlıdır. Bu da onun üstün cəhəti hesab olunur. Əgər yeni telefon alsam, "iPhone"də olan şəkil, video və musiqiləri digərinə bir-bir köçürməyə ehtiyac yoxdur. Çünki, "iCloud" vasitəsilə avtomatik hamısı köçürülür. Məlumatların hamısı asanlıqla bir hesabda olur və hər yerdə rahat istifadə edə bilərsiniz. Mənə görə bu telefon çox rahatdır".

Məsələ ilə bağlı jurnalist sosioloq Elçin Bayramlı da münasibət bildirib: "Bahalı telefon almaq əsasən dəbdir. Bizim xalqda belə bir psixoloji xüsusiyyət var ki, daha bahalı və müasir şeylərlə öyünüb, başqalarına göstərilər. Bu birinci xüsusiyyətdir. İkinci xüsusiyyət isə internetlə bağlı daha çox imkanların və əyləncələrin olması məsələsidir. Artıq bank hesablarından tutmuş, digər bütün mühüm məsələləri telefonla həll etmək olur. Lakin əksər insanlar ehtiyacı olmadan 1000-2000, hətta 3000 civarında son model telefonlar alırlar. Düşünürəm ki, həmin əməliyyatlar 300-500 manatlıq telefonlarda da var. Yeni bütün bu prosesləri onlarla da etmək mümkündür".

Onun sözlərinə görə, elə insan var ki, bahalı telefonun əlavə funksiyalarından istifadə etmir: "Lakin buna baxmayaraq boşu-boşuna 1000 manatlıq telefon alır. Bu xəttlərin düzgün və ağıllı idarə olunmamasından irəli gəlir. Elə adam var ki, onlarla problemi var və telefon onun üçün onuncu yerdədir. Lakin əksər insanlar problemlərini kənara atıb, telefonu birinci sıraya qoyub".

Elçin Bayramlı sözlərinə belə davam edib: "O adamlar bahalı telefon almalıdır ki, işi ilə bağlı bu telefona ehtiyacı var və bu telefon vasitəsilə öz işini, həyatını yaxşılaşdırır. Əsas məsələ isə onun bu bahalı telefonu al-



mağa maddi imkanı çoxdur. Yeni, bütün problemlərini həll edib indi də onuncu problemi olan telefon məsələsini həll edir. Amma, tutaq ki, uşağının təhsilindən, ailəsinin boğazından kəsib başqalarına göstərmək üçün bahalı telefon olmaq psixoloji problemdir və bunun başqa izahı yoxdur".

Ayşən Vəli

İnsanlar niyə bahalı telefonlara meyil edir



tərəf proqram təminatını da dəstəkləyən "iPhone", 2008-ci ilin ortalarında fəaliyyətə başlayan "App Store" sayəsində 1,3 milyondan çox "Apple" tərəfindən təsdiqlənmiş proqramı dəstəkləyir. Bu tətbiqlər iyirmi fərqli növə bölünərək "App Store"-da siyahıya alınıb.

İlk model, toxunma ekranlı "iPhone", mobil telefon sənayesi üçün inqilabi idi. "iPhone", "iPhone 3G" və "3GS"-in təməlidir. Birinci nəsil "iPhone" korpusu alüminium plastikdir. "iPhone 3G"də, arxa tərəf bütövlükdə qara rəngə boyanır. Video çəkmə xüsusiyyəti və 3GS-in daha yüksək RAM tutumu bu telefonu sələflərindən fərqləndirdi.

"iPhone 4" tamamilə fərqli bir qutudan istifadə edir. Bu korpusun ön və arxa hissəsi möhkəmləndirilmiş şüşədən hazırlanır. Bundan əlavə, daha yüksək RAM tutumu və ön tərəfə baxan kamera əlavə edilib. "iPhone 4"-dən sonra model olan "iPhone 4S", "iPhone 4" ilə eyni xüsusiyyətlərə sahib olsa da, fərq yalnız antenlərin dəyişdirilməsidir. "iPhone 4S", "Apple" tərəfindən xüsusi olaraq hazırlanmış iSight kamerası ilə gəlir. Eyni zamanda, telefona yalnız 4S-də çıxan səs əmri köməkçisi Siri əlavə edildi. (Siri, iOS 6, 5-ci nəsil iPod Touch və iPhone 5 ilə Yeni iPad-də istifadə edildi.) "iPhone 5", 4S xəttlərini qoruyaraq yeni bir dizaynla gəlib. Bu dizaynın ən böyük xüsusiyyəti, ekranın 4S ilə müqayisədə genişləndirilməsi və korpus materialının dəyişdirilməsidir.

Bütün bu məlumatlarla yanaşı SİA "iPhone" istifadəçiləri və ya "iPhone" almaq istəyən gənclər arasında niyə məhz bu markanı seçdikləri və ya seçmək istəmələri barədə sorğu keçirib:

Şəhər sakini Ülkar Orucova: "Əslində, "iPhone" telefonlarının "Samsung"-dan əl bir fərqi yoxdur. Tək fərq varsa, o da çəkilişidir. "iPhone" daha aydın və yaxşı çəkir. Amma yerdə qalan özəlliklərinə görə Samsung daha sərfəlidir. Özüm isə şəkil çəkdirmə həvəskarı olduğuma görə almışam. Əgər soruşulsa ki, qiymətinə görə deyir? Təbii ki yox. Çünki, hər bir telefon kimi bütün funksiyaları eynidir. Hər il yeni modeli çıxan kimi gedib almağa deyirəm. Bildiyimiz kimi "bahalı görünüş" amili də burada rol oynayır. Əksər insanlar bu səbəbdən "iPhone" almağa can atır. Yeni, daha bahalı görünmək üçün. Hətta günümüzdə bunun üstündə bəhsə-bəhsdir

fon deyil və hər işi asanlıqla görməyə imkan yaradır. Həm də incə telefon olduğu üçün bu detali ayrıca bəyənim".

Şəhər sakini Rahidə Bağirova: "iPhone 8" istifadə edirəm. Əvvəlki telefonum isə "Samsung S5" olub.



Sonradan bəyənməyib "iPhone" almışam. Əgər, yenidən telefonumu dəyişsəm, tekrardan "iPhone" seçərəm. "iPhone"-nun həm şəkil çəkmə keyfiyyəti, həm də funksiyaların dizaynı çox rahat və sadədir. Buna görə də mənə ən uyğun telefon məhz budur".

Şəhər sakini Banuçiçək Hüseynli: "Təzəlikdə "iPhone Xs Max" almışam. Telefon seçimi edərkən ona görə "iPhone"a üstünlük verirəm ki, mənə görə bu marka bahalı olsa da qiymətinin haqqını sonuna qədər verir. Bu istər çəkiliş keyfiyyətində, is-



tərsə də yaddaşda özünü doğruldur. Düzünü desəm, mən daha çox video və şəkil çəkməyinə görə bu telefonu seçmişəm. Həm də mən jurnalistika fakültəsinin tələbəsiyəm və ixtisasıma görə kamera daha önəmlidir. Digər telefon markalarının qiymətləri baha da olsa, ucuz da olsa çəkiliş keyfiyyəti bir müddətlik yaxşı olur, sonradan isə o effekt itir".

Şəhər sakini Səbinə Hüseynli: "Əvvəllər "iPhone" işlətmək mənim üçün mümkünsüz kimi görünürdü. Çünki funksiyalarının işlədilməsinin çox çətin olduğunu düşünürdüm. Lakin digər telefonumla bağlı yetəri qədər problemlər yaşadığından sonra yeni telefon axtarışına çıxdım və ən yaxşı seçimin "iPhone" olduğu qənaətinə gəldim. Telefonda mənim üçün ən




dəki marka "8 plus"-dur və yaddaşı 64 gb-dır. 64 gb yaddaşa telefonumda 36 proqram, 7 mindən çox şəkil və 400-dən çox video var. Mənə, bu böyük üstünlükdür".

Şəhər sakini Qönçə Quliyeva: "İndiyə kimi həm "Samsung", həm də "iPhone" istifadə etmişəm. Əlimdəki isə mənim ikinci "iPhone" telefonumdur. "Samsung" menyusu cəhətdən çox rahatdır. Bu telefona musiqi və digər proqramlar asanlıqla yüklənir. Lakin "iPhone"-da bu məsələlər çox qəlizdir. Yeni, burada musiqini birbaşa yox, yalnız xüsusi bir proqram vasitəsilə



yükləmək mümkündür. Lakin "Samsung"-da da belə bir mənfilik var ki, bu telefona çox proqram yükləndikdə virus düşür. Bunun üçün də ayrıca antivirus proqramı yükləmək lazımdır. Həmçinin, "Samsung"-da ekrana lazımsız reklamlar gəlir. "iPhone"-da isə bu hallarla rastlaşmamışam. "iPhone"-nun digər mühüm özəlliyi isə hər şeyin "iCloud"-a bağlı olmasıdır. Telefonun başına nəyşə gəlsə belə onun içindən heç nə silinmir və "iCloud"-da qalır.

Şəhər sakini Pərviz Əlizadə: "Bir neçə müddətdir ki, "iPhone" modelini işlədirəm. Əvvəl işlətdiyim



Ölkəmizdə və ya dünyada ən çox istifadə edilən cihaz mütləq mobil telefonlardır. Cib telefonları ən çox satılan məhsullardan biridir. Ölkəmizdə telefonu olmayan gənc, yetkin və yaşlı insanları görmək qeyri-mümkün hala gəlib. Əslində, son illərdə demək olar ki, hər uşaq əlində özünə məxsus bir telefon görməyə başlanılıb. Yeni telefonların çıxması ilə insanlar telefonlarını dəyişdirmək istəyirlər. Belə hallarda hansı telefonun daha yaxşı olduğu barədə araşdırma aparırlar. Ölkəmizdə və dünyada ən çox satılan telefonlar ümumiyyətlə yaxşı telefonlardır. Bəs telefon markaları necə sıralanır?

Cib telefonu markaları hər il fərqli telefon modelləri buraxır. Bu səbəblə bazarda həddindən artıq telefon modeli var. Yeni telefonlar alacaq və ya telefonlarını dəyişdirəcək olan insanlar telefon markaları haqqında ətraflı araşdırma aparırlar. Çox telefon modeli olduğundan, insanlar üçün seçim çətin ola bilər. Həmçinin, ən çox satılan telefonlardan almaq ən məntiqli hərəkətdir. Ən çox satılan telefon markaları arasında büdcəyə uyğun olan marka seçilməli və telefon alınmalıdır.

Telefonlar həyatda əvəzolunmazdır. İnsanlar ümumiyyətlə telefonu ünsiyyət üçün alsalar da, bir çox şey üçün istifadə edirlər. Telefonların bir çox məqsədi var və həddən artıq məzmunu malikdir. Telefon alacaq insanlar telefonların xüsusiyyətlərinə baxaraq alırlar. Ancaq telefon almadan əvvəl düşünülməsi məsələlərdən biri də onların satılmasıdır. Telefon xüsusiyyətləri baxımından yaxşıdır, lakin daha az satılırsa, o telefona üstünlük verilməməlidir. Ən çox satılan telefon markaları bunlardır:

Samsung
iPhone
Huawei
Xiaomi
General Mobile
LG
Vestel
Casper
OPPO
Sony
Lenovo
Turkcell
HTC
ASUS
Nokia
Vodafone
Motorola
Meizu
Oneplus

Cib telefonları ilə idarə olunan bir şey qalmayıb. Buna görə insanlar telefonları çox qiymətləndirirlər. Telefon markaları isə hər il onlarla yeni telefon modeli buraxır. Buna görə cib telefonlarından istifadə edən insanlar yeni modellər görmək və cib telefonlarını dəyişdirmək istəyirlər. İnsanların cib telefonlarını dəyişdirmək istədikləri zaman diqqət etməli olduqları ilk şey hansının daha çox satmasıdır. Çünki hansı modelin daha çox satması, o cib telefonu daha gözəldir. Pis telefon yaxşı satılmadıq üçün ən çox satılan telefonlara diqqət yetirmək vacibdir. Ən çox satılan mobil telefon markaları mütləq "Samsung" və "Apple"-dır. Lakin "Apple" baha olduğu üçün hər təbəqədən olan insanlar bu telefonu ala bilmirlər. "Samsung" daha çox müxtəlif növde telefon buraxır. "Samsung" markasının bir çox modeli olduğundan, hər təbəqədən olan insanlar üçün uyğun telefonlar var.

Cib telefonu alan insanlar telefonun markasına baxaraq alırlar. Əslində bu mənasız bir hərəkətdir. Telefon yalnız markasına baxaraq alınmamalıdır. Çünki telefonun markası yaxşı olsa da, şəxsin aldığı telefonun modeli yaxşı olmaya bilər. Belə hallarda şəxsin pulu boş gedəcək. Cib telefonu alarkən ilk növbədə markaya diqqət yetirilməli, ancaq mobil telefon



İrəvanın diqqətinə: Rusiya SM-nin missiyası Azərbaycandan asılıdır!

Ermenistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın son bəyanatları bir sıra məqamları ilə yadda qalıb. SİA xəbər verir ki, onun erməni ictimai televiziyasına verdiyi müsahibəsində Azərbaycanla sərhədlərdə Rusiya sərhədçilərinin dayanacağı, hətta ölkələrimiz arasında demarkasiya prosesinin yekunlaşmasından sonrakı müddətdə də qalma ehtimallarının olması ilə bağlı fikirləri maraqlıdır.

Qriqoryan bu ehtimalı belə əsaslandırır ki, rusların sərhədlərə nəzarət mexanizmlərini həyata keçirmələri yalnız erməni tərəfinin imkan və güc məhdudiyyəti yarandığı halda baş verə bilər.

Ermənistan sərhədlərini qorumağa belə sərhədçi tapa bilmir!

Rusiya sülhməramlılarının azad edilmiş Qarabağ regionunun belli nöqtələrində yer almalarına gəlincə isə, Qriqoryan əminliklə iddia edib ki, RF sülhməramlıları kontingenti həmin əraziləri 4,5 il sonra tərk etməyəcəklər və buna Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatı da imkan verir və s.

Maraqlısı da budur ki, Qriqoryan öz "əminliyini" həm də belə əsaslandırır ki, sən demə sülhməramlıların regionda daha uzun müddət qalacağı ilə bağlı ehtimalları ona "rusiyalı həmkarları" deyibmiş. Təkcə Qriqoryanın bəyanatının bu hissəsinin təhlilini apararsaq bir daha sübut olunur ki, Ermənistan tamamilə köməksiz vəziyyətdədir. Bu ölkə nəinki formal olaraq müstəqil adlandırılır, hətta fakt budur ki, onun müstəqilliyi yox səviyyəsindədir, özü də elə vəziyyətdədir ki, sərhədlərini qorumağa belə sərhədçi tapa bilmir!

Özü də "Dəmir yumruq" sayəsində Ermənistanın ruslardan asılılığının artmasını sübut edən amil yalnız bu deyil

Başqa tərəfdən, Azərbaycanın Ermənistanı endirdiyi "Dəmir yumruq" o dərəcə ağır olub ki, ölkə nəinki müstəqil siyasət yürüdə bilmir, hətta sorosçu olan və Rusiya-ya qarşı düşmən kimi baxan Armen Qriqoryan ölkəsinin xilasını məcburi şəkildə Kremldə axtarır. Özü də "Dəmir yumruq" sayəsində Ermənistanın ruslardan asılılığının artmasını sübut edən amil yalnız bu deyil. Misal üçün, biz xatırlada bilərik ki, 44 günlük müharibədən sonra Rusiyanın Ermənistanı hərbi mövcudluğu genişləndirilir. Təkcə, erməni hökumətinin Sünikdə, yəni Zəngəzurda Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri üçün əvəzsiz torpaq əraziləri ayırması faktı bu realiaqları tam çılpıqlığı ilə isbatlamış olur.



hədçiləri üçün əvəzsiz torpaq əraziləri ayırması faktı bu realiaqları tam çılpıqlığı ilə isbatlamış olur.

Qal desə, qalacaq, öl desə, öləcək

Təbii ki, Ermənistan öz sərhədlərinin mühafizəsində kimlərin dayanmasını müəyyən etmək üçün sərbəstdir. Amma ölkənin siyasi-ictimai istəblişməntinin bundan sonra Ermənistanın sərhədlərini "suveren ərazilər" kimi təqdim etmələri kifayət qədər güclü təsir bağışlayır. Hətta belə bir vəziyyət yaranıb ki, bu gün Ermənistanın mövcudluğu tamamilə Kremldən asılıdır - qal desə, qalacaq, öl desə, öləcək. Bütün bunlar öz yerində. Lakin!

Lakin Qriqoryanın ona aidiyyətli olmayan bir məsələyə burnunu dürtməsi, yeni rusiyalı sülhməramlı kontingentinin Azərbaycanın ərazilərində daha uzun müddətdə qalma imkanları ətrafında sərəməməsi ona və eləcə də ölkəsinə çox bəla başa gələ bilər. Belə deyək, əgər o Ermənistanın Təhlükəsizlik Şurasına rəhbərlik edirsə və bu halda ona aid olmayan "bostana" tərəf "daş atırsa" həmin "daş" çox güclü rikoşet verərək nəinki onun özünü, hətta ölkəsinin təhlükəsizliyini böyük təhlükə altına qoya bilər. Bax, bunu o düşünməyib. Görünür, yenidən bəzi izahatlara ehtiyac var.

"Dəmir yumruq" onsuz da hazır vəziyyətdədir və belə axmaq düşüncələrlə davam edərlərsə, onun bu dəfə daha ağır formada enməyəcəyinə kimsə zəmanət verə bilməz, hətta Rusiya sülhməramlıları da!

Elə isə izah edək: Aydındır ki, Rusiya ilə münasibətlər quran Ermənistanın Moskva ilə münasibətləri nöqə və ağa kontekstində inkişaf edir. Azərbaycanın isə Şimal qonşusu ilə münasibətləri amamilə fərqlidir - böerabərhüquqlu partnyortluq ənənəsi və mehriban qonşuluq prinsiplərinə sadıqlıq. Ona görə də, Armen Qriqoryan anlamağa məhkumdur ki, üçtərəfli bəyanata əsasən, ərazilərimizə 5 illik müddətə yerləşən sülhməramlı kontingentinin əlavə müddətdə qal-

lib-qalmaması qərarını məhz Azərbaycan verəcək.

Çünki Qarabağın dağlıq hissəsindəki ərazilər beynəlxalq hüquq və s. sənədlər əsasında, dünya ölkələri tərəfindən tanınan Azərbaycanın ərazisindədir, Ermənistanın deyil. Qriqoryan "əminliklə" iddialar irəli sürərkən bu gerçəkliyi ya unudub, ya da özünü unutmuş kimi göstərərək. Fəqət, "Dəmir yumruq" onsuz da hazır vəziyyətdədir və belə axmaq düşüncələrlə davam edərlərsə, onun bu dəfə daha ağır formada enməyəcəyinə kimsə zəmanət verə bilməz, hətta Rusiya sülhməramlıları da!

Qriqoryanın rusiyalı həmkarları ermənilərin "qədim" ənənələri olan hansı belli xüsusiyyətlərini nəzərə almayıblar?

Digər tərəfdən, onun guya "rusiyalı həmkarları tərəfindən inandırılması" iddialarına gəlincə, həmçinin sual edə bilərik: Əcəba, Qriqoryan ümumiyyətlə, bu barədə danışarkən onun yalan söyləməməsini, ya da yalan söyləməsini necə müəyyən edə bilərik? Məsələn, əgər onun iddiaları həqiqətdirsə belə demək mümkündür ki, Qriqoryanın rusiyalı həmkarları ermənilərin "qədim" ənənələri olan belli xüsusiyyətlərini nəzərə almayıblar - düşünməyiblər ki, ermənilər arzula-dıqlarını həqiqət kimi göstərər və danışsınlar. Hətta özlərinə heç bir hesabat vermədən danışdıqları yalanları, irəli sürdükleri iddiaları müqabilində nə qədər zərər çəkəcəklərinin fərqinə belə varmırlar. Bəli, ruslar bunu nəzərə almayıblar.

Ancaq əsas budur ki, hər kimsə Ermənistanı "ümid" verib və "inandırırıbsa" elə həmin tərəflər də anlamalıdır ki, regionda əsaslı sülh və sabitliyin qorunması, təhlükəsizlik zəmanətinin əldə olunması üçün, ilk növbədə, Azərbaycanla əlaqələri möhkəmləndirmək, müəyyən hesablaşmalar aparmaq, Bakı ilə uzlaşmaq vacibdir. Yalnız bütün bunlar icra edilərsə ermənilər öz gələcəklərinə ümidlə baxa bilərlər, yoxsa ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və onun kimiləri nə qədər məntiqsiz, real vəziyyətə uyğun olmayan "ümidverici" bəyanatlar səsləndirərlərsə, bir o qədər də ölkələrinin suverenliyini daha sürətlə itirməli olacaqlar. Məgər hər şey göz önündə deyilmi?

Rövşən RƏSULOĞ

"Silah ikinci dəfə danışmağa başlasa..."

Hərbi ekspert Üzeyir Cəfərovun SİA-ya müsahibəsini təqdim edirik:

- Müharibə başa çatandan sonra qalib ordumuz qardaş ölkə Türkiyə ilə hərbi təlimlər keçir. Bu gün Azərbaycan Ordusunda ab-hava necədir? Azərbaycan Ordusunun inkişafı üçün daha hansı işlər görülür?



- Çox böyük inkişaf var, çox böyük dəyişiklik var. Azərbaycan Ordusu günü-gündən qüvvətlənir, günü-gündən öz döyüş qabiliyyətlərini artırır. Bildiyimiz kimi dünən "Mustafa Kamal Atatürk-2021" adlı Azərbaycan-Türkiyə birgə hərbi təlimləri başladı. Bu təlimlər 600 nəfər heyətin iştirakı ilə Azərbaycanda keçirilir. Eyni zamanda qardaş Türkiyədə "Anadolu qartalı-2021" təlimləri də davam edir. Güclü ordumuz varsa, deməli biz regionda, dünyada güc sahibiyik. Zətən artıq Azərbaycanı tam fərqli rakursda qəbul edirlər. Ordumuz da həm öz bacarığı ilə, həm də ortaya qoyduğu nəticələrlə bu reytingi bir qədər də yüksəltdi. Bu yaxınlarda Silahlı Qüvvələr günü ilə əlaqədar Ali Baş Komandan şəxsi heyətlə görüşdü. 2021-ci ilin nəticələri ilə bağlı müəyyən təhlillər olacaq. Azərbaycan 44 günlük müharibədə 21-ci əsrin tələblərinə uyğun olaraq, döyüş nümunəsi sərgilədi. Biz ordumuzla fəxr edirik, biz ordumuzla qürur duyuruq. Ordu mürəkkəb bir mexanizmdir. Silahlı qüvvələrin bütün sahəsində Azərbaycan ordusunda inkişaf gedir. Sözsüz ki, iş olan yerdə nöqsanlar da var. Bu bütün dünya ordularında belədir. Əsgərlərimiz hava şəraitindən asılı olmayaraq onlar vətən qarşısında öz borclarını şərəflə yerinə yetirirlər.

- 26 iyun Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Prezidenti cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində şərəfli ədərdindən tutmuş generala qədər bir çox insanı mükafatlandırdı. Bir neçə gün öncə saytların birində sizin belə bir açıqlamanız var idi ki, bununla bağlı qanun qəbul olunacaq. Bu yeni qanun layihəsində hansı yeniliklər var?

- Zaman-zaman qanunlarımız təkmilləşir. O cümlədən də hərbi qulluqçuların statusu haqqında da müəyyən əlavələr və dəyişikliklər qələbədə sonradan ordunun şəxsi heyətinin rifahının, maddi-texniki bazasının yüksəldilməsi üçün ölkə rəhbərliyi tərəfindən, Ali Baş Komandanın silahlı qüvvələrin müvafiq şəxslərinə göstəriş verildi. Yeni qanun layihəsi daha çox sosialyönümlüdür. Daha çox insan naminə, insan rifahı üçün hazırlanan müddəalardır. Bu, əvvəllər də vardı. İndi isə daha müasir tələblərlə ayaqlaşan, müasir tələblərə cavab verən müddəalar daxil edilib. Bir sözlə zabit, gizir, əsgərlərin hər birinin mənafəələri nəzərə alınıb. Təkcə özləri deyil, həmçinin ailə üzvləri də nəzərdə tutulub.

- Tovuz və Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqeləri düşmən tərəfindən atəşə tutulub. Bunu qarşısını almaq üçün hansı adekvat addımlar atılmalıdır? Ümumiyyətlə Azərbaycan Ordusu təxribata cəlb etməyə çalışan ermənilərə hansı cavabı verməli-yik?

- Erməni ağılsızlığına heç vaxt təəccüblənməmişəm. Ölkə başçısı da Gülüstən sarayındakı çıxışında qeyd etdi ki, "Dəmir yumruq" yerindədir. Doğrudan da rəmzi mənada desək, silah ikinci dəfə danışmağa başlasa, Ermənistan üçün nəticələr çox ağır olacaq. Bunu təkcə biz demirik. Onlara havadarlıq edən ölkələrin siyasətləri, ekspertləri də bunu deyir. Onlar istəyirlər ki, Tovuz istiqamətində Azərbaycan onlara cavab atəşi açsın. Biz heç vaxt onların təxribatına uymamışıq. İstər Azərbaycan Ordusu olsun, istər bizim Silahlı Qüvvələrin digər xidmətdə olan qoşun növləri olsun onlar verilən tapşırıqları çox dəqiqliklə yerinə yetirir. Beynəlxalq müstəvidə bəzi nüanslar var ki, həmin nüanslar Azərbaycanı məcbur edir ki, biz beynəlxalq hüquqa hörmətlə yanaşan bir dövlət kimi, bu çərçivədən kənara çıxmayaq. Şükürlər olsun ki, bu günə qədər biz haqlı olduğumuzu bütün dünyaya car edirdik. ATƏT-in boş-boğaz həmsədrliyinə artıq ehtiyac yoxdur. Onlar çalışsınlar ki, yenə qan tökülsün, yenə onlar gəlsinlər guya bunlar nəyisə həll edirlər. Şuşa bəyannaməsindən sonra Azərbaycan daha etibarlıdır. Cənab Prezidentin də dediyi kimi heç vaxt Azərbaycan bu günkü qədər güclü olmamışdır.

- Bakı Ağır Cinayətlər məhkəməsində erməni terror dəstəsinin üzvünün məhkəmə iclası davam edir. Biz həmin 15 terrorçunu qaytarmaq şərti ilə Ağdamın minalanmış yerlərinin xəritələrini aldıq. Bu məsələ ilə bağlı sosial şəbəkələrdə bir çox fikirlər səslənib. Deyirlər ki, həmin xəritələrin bir qismi düzgün deyil. Belə bir şey mümkün-dürmü?

- Biz xəritələri ona görə istəyirik ki, minalardan təmizlənmə işləri daha sürətlə getsin. Biz nə olursa-olsun o əraziləri təmizləyəcəyik. Azərbaycan vətəndaşının nəfəsi oraya dəyməlidir ki, o torpaq dirçəlsin. Xəritələrin həqiqi olub-olmaması ilə bağlı bir az fərqli düşünürəm. Onlar xəritələri verməyəcəklərsə, biz öz işimizi görəyəcəyik. Bir gün tez olmasın, iki gün gec olsun. Onsuz da biz öz ərazilərimizi təmizləyəcəyik. Onsuz da orada həyat və fəaliyyət bərpa olunacaq. Artıq bu proses Şuşada. Ağdamda və Füzulidə sürətlə davam edir.

Arzu Qurbanzadə



Vüsal Qasımlı: “Altılıq” platforması regional inkişaf üçün zəmindir

Azərbaycanın Qarabağ zəfərinə son Cənubi Qafqazın üç ölkəsi, Türkiyə, Rusiya və İrandan ibarət altılıq və yaxud da “3+3” əməkdaşlıq platforması gündəmə gəlib. İqtisadi islahatların İttifalı və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı bildirib ki, “3+3” formatı ölkələrinin kəsişmə coğrafiyası - özəyi Cənubi Qafqaz, kənar həlqəsi isə Rusiya, Türkiyə və İrandır: “Azərbaycan Cənubi Qafqazın siyasi, iqtisadi və hərbi cəhətdən lideri olmaqla bu formatın həm özəyində, həm də kənar həlqəsində həlledici mövqeyə malikdir. Azərbaycan Qarabağ konfliktini uğurla həll etməklə, Cənubi Qafqazda sülh, təhlükəsizlik və inkişaf üçün zəmin hazırlayıb və “3+3” formatına əsaslar yaradıb”.

V.Qasımlının sözlərinə görə, “3+3” formatında ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır ki, bu da ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın 5-ci ən böyük iqtisadiyyatı deməkdir: “Əgər alıcılıq qabiliyyəti pariteti ilə götürsək “3+3” formatı ölkələrinin iqtisadiyyatı 8 trilyon dollara yaxınlaşır və miqyasına görə Çin, ABŞ və Hindistandan sonra 4-cü ən iri iqtisadiyyat sayılır. “3+3” formatı ölkələri 331 milyon nəfər əhalisi ilə dünyada 3-cü, ərazisinə görə isə ilk yerdədir. Bu miqyaslar onu göstərir ki, yeni format təkcə siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan böyük potensial vəd edir. Xüsusən də qarşılıqlı sərmayə qoyuluşu, sənaye, aqrar və xidmət sektorunda əməkdaşlıq imkanları genişdir.”

V.Qasımlı hesab edir ki, “3+3” formatı regional ticarətin və bu yolla iqtisadi artımın sürətlənməsinə səbəb ola bilər: “Regionun fraqmentasiyası inkişaf üçün buxovdur. İqtisadiyyatın miqyas effekti sübut edir ki, hər bir milli iqtisadiyyat yalnız o halda uğurla inkişaf edə bilər ki, kifayət qədər həcmi olan bazarlara çıxışı olsun. Ötən əsrin ikinci yarısından başlayaraq nisbətən uğurlu inkişaf yolu keçmiş ölkələrin təcrübəsi göstərir ki, regional ticarət nə qədər əhəmiyyətli məsələdir. Cənubi Qafqaz

ölkələri Avropa İttifaqı ilə Avrasiya İttifaqı bazarlarına oriyentasiya götürüblər, amma regional identiklik zəifdir. Hansı ki, regional ticarətin inkişafı da iqtisadi artım üçün əsaslar yarada bilər. Məsələn, Azərbaycan ticarət döviyyəsinin cəmi 2 faizi, Gürcüstanın ticarət döviyyəsinin 12 faizi və Ermənistanın ticarət döviyyəsinin 2 faizi Cənubi Qafqazda reallaşdırılır. Rusiya hər üç Cənubi Qafqaz ölkəsi üçün əsas ticarət partnyorudur, Gürcüstan və Azərbaycan üçün ikinci ən böyük ticarət partnyoru Türkiyədir. İran isə Cənubi Qafqazda yalnız Ermənistanın ticarət döviyyəsinə ilk beşliyə daxildir. “3+3” formatı təkcə Cənubi Qafqazda regional ticarətə deyil, həm də Türkiyə, Rusiya və İranın da öz aralarında ticarət həcminə təsir göstərə bilər”.

V.Qasımlının fikrincə, “3+3” formatı “Zəngəzur dəhlizi” də daxil olmaqla nəqliyyat arxitekturasını dəyişmək gücündədir: “Xüsusən də Azərbaycanın su, hava, avtomobil və dəmiryolu nəqliyyat infrastrukturunu Altılıq ölkələrinin inteqrasiyasında mərkəzi mövqeyə malik ola bilər. Çünki Azərbaycanın regionun cənub və şərq hissəsində mövqelənməsi nəqliyyat infrastrukturunun həm meridianlar, həm də en dairələri üzrə şaxələnməsini təmin edir. Məsələn, Rusiya İranla Azərbaycandan keçən Şimal-Cənub, İran isə Gürcüstanla Azərbaycandan keçən Cənub-Qərb marşrutu ilə bağlana bilər.” V.Qasımlı bildirib ki, dünya neft ehtiyatlarının 14,7 faizi, təbii qaz ehtiyatlarının 42,1 faizi “3+3” formatı ölkələrindədir: “Əgər Rusiya, İran və Azərbaycan daha çox karbohidrogen ehtiyatlarına malikdirsə, Türkiyə, Gürcüstan və Ermənistanda su resursları üstünlük təşkil edir. “3+3” formatı həm də regionun enerji təhlükəsizliyi üçün yeni imkanlar açır. Ermənistan da bu formatdan istifadə edərək, region üçün ekoloji təhdid sayılan atom elektrik stansiyasından imtina edib, yeni formatın gətirdiyi imkanlardan istifadə edə bilər”. V.Qasımlının rəyinə görə, “3+3” formatı qloballaşmaya nisbətən regionalizmin gücləndiyi bir vaxtda bütün iştirakçıların maraqlarındadır: “Qarabağ probleminin həllindən sonra regionda yaranmış yeni reallıq “Altılıq” platforması üçün də zəmin sayıla bilər”.

Qovuşacaqsansa eşq olar, qovuşmasan sevdə...

Sizə bir sevgi hekayəsinin başlamasından danışım, lakin bu sevgi əbədiyyətdə bitir. Belə bir deyim var ki, qovuşacaqsansa eşq olar, qovuşmasan sevdə...

Bu sevgi hekayəsində qovuşmaq da var, ayrılmaq da...

Sizə əbədiyyətə qovuşan iki gənc İlham və Fərizədən danışmaq istəyirəm. Onlar sevgilərini əbədi həyatda yaşayaçaq. Bir qanlı yanvar gecəsi onları ailələrindən sevdidi insanlardan alıb apardı sonsuzluğa.

Hər sevgi hekayəsi xoşbəxtliklə bitmir. İlham Fərizəni məktəb vaxtlarından sevmiş, sevgini içində böyütmüş və gənc vaxtına qədər içində qoruyub saxlamışdır. Bir gün (1989) İlhamın evlənməsi məsələsi Allahverdiyevlər ailəsinin gündəminə gəlir. İlham ailəsinin təklif etdiyi qızların heç birinə razı olmayıb, onun bacısı ilə bir sinifdə oxumuş Fərizənin adını çəkir. Bu məsələ bir müddət evdə müzakirəyə səbəb olur. Lakin İlham qətiyyətlə Fərizə ilə ailə qurmaq istədiyini ailəsinə bildirir. Bunun bəhrəsidir ki, 1989-cu il martın 19-da evlilik üçün ilk addımı atırlar və ailə arasında nişan olur. 1989-cu ildə 30 iyun tarixində evlilik təməli qoyulur.



O qanlı gecə nə baş verdi?

1990-cı ilin Yanvarın 19-u İlham Fərizəni yaşadıkları evdən götürüb, anasının yanına aparır. İlham belə də başına gələcəklərdən xəbərdar olmasa da içindəki hissə sona yaxınlaşdığını deyirdi. Hər şeydən əvvəl Fərizəni düşünürdü. Onu anasının yanına qoymasının səbəbi isə təhlükəsizliyindən əmin olsun. Nə bilsin ki, Fərizə özünü sevgisinə qurban verəcək. Qardaşı Elxanla birgə “Şamaxınka” deyilən ərazidə görüşürlər. 20 yanvar dairəsinə çatanda tanklar onları qarşılayır. İnsanları qətlə yetirəcəklərini görən İlham silahsız insanlara güllə atmamaları üçün əlini qaldırıb tankın qarşısına çıxır. İlham Sovet ordusunun gülləsinə tuş gəlir. Xəstəxanaya aparılsa da çoxlu qan itirdiyinə görə artıq həyata gözlerini yummuşdu.

Şəhər təzədən qardaşı Elxan anası ilə birlikdə yenə İlhamı axtarmağa çıxırlar. O, daha sonra gecəni bu sözlərlə xatırlayır:

Bakı müharibədən çıxmış şəhəri xatırladırdı. Anamla indiki “20 Yanvar” dairəsindən keçərkən yerdə bir qan gölməçəsi gördük. Anam dayanıb qana baxdı. Təəcübü dedik ki, bu nə doğma qandır... Sonradan, lap sonradan öyrəndik ki, bu qan, doğrudan da çox doğma qan imiş...

İlhamın vurulduğu an Fərizənin qəlbinə daş kimi ağırlıq çökür. Fərizənin tale səhifəsi artıq qaralamalardan ibarət idi. Fərizə yaşamaq üçün mənə tapmayıb deyirdi: “Hey, İlham, sənə özümü çatdıracağam”.

O, birinci dəfə özünü yandırmaq istəsə də, onun qarşısını aldılar. Fərizə toy şəkillərini stolun üstünə tökdü, onlara baxıb, yarımçıq məktub yazmışdı:

Ana, mənim üçün ağlama. Heç biriniz ağlamayın. Mən ilhamsız yaşaya bilmərəm. Onsuz da...

Fərizə, gecə hər kəs yatandan sonra, bir qab sirkəni içirək, intihar edir. İntihar zamanı o hamilə idi. Onun bətnində 2 aylıq körpəsi vardı.

Bu sevgi romanı heç kim tərəfindən unudulmadı. Sevgisinə sadıq, vətənpərvər gənclərin hekayəsi dillər əzbəri oldu. Onların toy günü Azərbaycanda qeyri-formal olaraq sevgilər günü kimi qeyd olunur.

Qönçə Quliyeva

Dərinin qızarması, qışınması, yağı hissi, qabıqvermə, baş ağrıları və ürəkbulanma əsasən gün yanıqlarının əmələ gətirdiyi əlamətlərdir. SİA xəbər verir ki, insanlar bu əlamətlərə günəş şüaları qəbul etdikdən sonra tutulurlar.

Günəş altında qalmaq və gün şüası qəbul etməkdən hamının xoşu gəlir. Normal miqdarda və yuxarıdakı əlamətləri əmələ gətirməyəcək qədər günəş şüaları altında qalmaq orqanizm üçün faydalı sayılır. Amma həddindən artıq dəriyə təsir edən günəş şüalarının dəri xərçənginə səbəb olduğunu da unutmamaq olmur. Günəş yanıqlarına bəzən solyari qəbul edən zamanlarda da rast gəlmək mümkündür. Çünki solyari də dəriyə ultrabənövşəyi şüalarla təsir edir.

Gün yanıqlarından necə qorunmaq olar?

Günəş şüaları qəbul edən zaman bişmiş alma kimi olmaq istəmirsinizsə, o zaman aşağıdakılara əməl edin:

*Günəş kremlərindən istifadə edin. Bu zaman kremin dərinizə



Mütləq oxuyun: Günəş yanıqlarını necə müalicə etmək olar?

uyğun olanını seçməyə çalışın. Kremi gün şüaları altında qalmazdan yarım saat əvvəl sürtmək lazımdır. Günəş şüası qəbul edən zaman kosmetikadan az istifadə etmək lazımdır. Mütəxəssislər qızmar yay günlərində qadınları adi günlərdəkindən az miqdarda kos-

metikadan istifadə etməyi məsləhət bilir.

*Günəşli günlərdə isə evdən çıxan zaman mütləq baş örtüyündən istifadə etmək və çiyinləri örtən paltar geyinmək lazımdır. Bu, sizin dərinizi yanmaqdan qoruyar. *Gün şüalarının sizi yandırma-

masını istəyirsinizsə, o zaman qızmar yay günlərində saat 11.00-dan 16.00-a qədər evdən bayıra çıxmanız məsləhət görülmür.

*Dəridə az miqdarda qızartı hiss olunan zaman kölgədə dayanmaq və gün batana qədər evdən çıxmamaq tövsiyə edilir.

Günəş yanıqlarını necə müalicə etmək lazımdır?

Gün yanıqlarını müalicə edərkən əvvəlcə əmələ gələn yağıın hansı dərəcədə olmasını müəyyənləşdirmək lazımdır. Çünki günəş yanıqlarının da ağırlıq dərəcələri var və hər dərəcənin müalicəsi ona uyğun olaraq aparılır. Birinci dərəcəli yanıqlar zamanı dəridə zəif qızartı və yüngül titrətmə olur. Bu yağıı həkimə müraciət etmədən özünü müalicə edə bilərsiniz. Bu müalicə üsulları aşağıdakılardır:

*Soyuq duş və ya soyuq vanna. *Çoxlu miqdarda maye qəbulu. *Yumşaldıcı krem sürtmək.

Zəif yanıqlar zamanı dəriyə gүнəbaxan yağı sürtmək də çox faydalı olur. Əgər yanık dərinərsə, ona yağ və ya spirt sürtmək məsləhət deyil. Çünki bu zaman yanan

nəhiyyə hava axını daxil ola bilmir və dərinin sağlması uzun çəkir. Həm də bu, dəridə infeksiya əlamətlərinin əmələ gəlməsinə səbəb olur. Xalq təbabətində zəif yanıqlar zamanı yağsız qatıqdan və ya xamadan istifadə edilir.

*Dəri sağalana qədər yanan nəhiyyəyə sərt süngər sürtmək məsləhət deyil.

*Yanan dəri sağalana kimi təbii parçadan tikilmiş paltarlar geyinmək lazımdır. Belə zamanlarda sintetik paltar geymək allergiyanın baş verməsinə səbəb olur.

Günəş şüaları altında uzun müddət qalmaq dəridə su qabarcıqlarının əmələ gəlməsinə səbəb olur. Bu zaman temperatur, baş hərhlənməsi və baş ağrıları müşahidə edilir. Bu simptomlar ikinci dərəcəli yanıqların əlamətidir. Bu yanık orqanizmə zərər verə bilər. Bunun olmaması üçün isə həkimə müraciət etmək və onun məsləhətlərini yerinə yetirmək lazımdır. Günəş şüaları D vitamini mənbəyidir və orqanizm üçün çox faydalıdır. Amma onun dəriyə həddindən çox təsir etməsi sağlamlıq üçün ciddi problemlərin əmələ gəlməsinə səbəb ola bilər. Buna görə də diqqətli olmaq lazımdır.

Aysel Məmmədova

Prezident İlham Əliyev tərəfindən son 18 il ərzində həyata keçirilən “Güclü ordu - güclü dövlət” strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu yüksək döyüş bacarığını nümayiş etdirərək bütün dünyaya öz gücünü, qüdrətini göstərdi. Ermənistan və havadarları tərəfindən işğal olunmuş torpaqlarımız əsgər və zabitlərimizin qanı və canı bahasına azad edildi. Bu, Prezident İlham Əliyev tərəfindən son 18 il ərzində həyata keçirilən “Güclü ordu - güclü dövlət” strategiyasının və “dəmir yumruq” siyasətinin nəticəsidir.

Prezident, Ali Baş Komandan İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü zamanı bildirmişdir ki, bu qələbə zamanında ordu sahəsində görülməli işlərin nəticəsidir: “Ona görə biz güclü dövlət yaratmışıq, mən son illərdə dəfələrlə demişdim və bax, həyat mənim sözümü təsdiqlədi ki, bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və çoxəsrlər tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır. Bizim hazırlıq işlərinin aparılmasında əsas amil xalq-iqtidar birliyi olmuşdur. Çünki bizim siyasətimiz xalq tərəfindən dəstəklənir, bizim siyasətimizə böyük inam var. Müharibə və onun nəticələri bir daha Azərbaycan xalqını əmin etdi ki, bu inamı bizə Azərbaycan xalqı bəxş etmişdir. Çünki nəyi demişiksə, onu da etmişik”.

Dövlət başçısı çıxışı zamanı onu da bildirdi ki, biz cəsarət göstərdik, milli ruh nümayiş etdirdik və istədiyimizə nail olduq: “Bir daha demək istəyirəm ki, İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl həflərlə əbədi yazılıb. Azərbaycan bundan sonra müzəffər ölkə kimi yaşayacaq, Ermənistan bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaq”.

Prezident İlham Əliyev: “Biz “nəyi nə vaxt, necə etmək lazımdır bilirik” deyəndə, məhz bunu nəzərdə tuturduq”

Göründüyü kimi, Ümummilli lider Heydər Əliyevin başlatdığı bu şərəfli yol Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirildi. Ölkəmiz iqtisadi cəhətdən müstəqil oldu. İqtisadi sahədə əldə etdiyimiz gücü Ordumuzun müasir texnologiyalarla təchiz edilməsinə və peşəkarlığının artırılmasına yönəlttik. Hərbiçilərin mənzil-məişət şəraiti yaxşılaşdırıldı, hərbiçilərimiz beynəlxalq təlimlərə qatıldılar. Son 18 il ərzində Prezident İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə bəyan edirdi ki, Ermənistan Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinə ciddi səy göstərməyə, Azərbaycan torpaqlarını müharibə yolu ilə geri qaytaracaq. Və bunu da etdi. 2020-ci il sentyabrın 27-də başladığımız 44

Son 18 ildə güclü dövlət, güclü ordu, Qalib Lider



MƏŞHUR MƏMMƏDOVA,
Milli Məclisin İqtisadi
siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü

baycan Ordusu Cənubi Qafqazın ən güclü Silahlı Qüvvələrinə çevrilib, regionun və dünyanın 50 güclü orduları sırasına yüksəlib. Azərbaycanda 2020-ci ilin dövlət büdcəsi xərclərinin 3 milyard 853,6 milyon manatı müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə yönəldilib. Beləliklə, Prezident İlham Əliyevin ötən 17 illik hakimiyyəti dövründə Azərbaycanın hərbi xərcləri 24 dəfədən çox artmış oldu. Bu göstəricilərə görə Azərbaycan dünya ölkələri arasında hərbi xərclərin artım tempinə görə ilk yerlərdən birini tutur.

Prezident İlham Əliyev aprel



günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyev cənablarının “dəmir yumruğu” düşmənlərimizi acı və tarixi məğlubiyyətə düşürdü. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Ermənistanın məğlubiyyəti haqqında kapitulyasiya aktıdır. Bu Bəyanatı imzalamaqla Dağlıq Qarabağ ifadəsi gündəmdən çıxdı və Azərbaycanda belə bir ərazi vahidi artıq mövcud deyil. Bəli, Prezident İlham Əliyevin nəyi necə və vaxt etmək lazım olduğunu çox yaxşı bildiyi siyasətin nəticəsi budur.

Prezident İlham Əliyev: “Biz danışıqlar masasında prinsiplilik göstərərək, eyni zamanda, güclü ordu yaradırdıq”

Azərbaycan Prezidenti İlham Əliyev xalqa dəfələrlə etdiyi müraciətlərində bildirib ki, biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğrulduruq: “Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir”.

Bəli, bu gün qürurla bütün dünyada sözümüz keçərlidir, başımız ucadır. Bu, Müzəffər Azərbaycan ordusunun gücüdür, potensialıdır. Ali Baş Komandanın rəhbərliyi ilə bu gün Azər-

12-də Hərbi Qənaət Parkının açılışında çıxış zamanı da ordumuzun gücünü qeyd edərək bildirib ki, danışıqlar masasında prinsiplilik göstərərək, güclü ordu yaradırdıq: “Biz danışıqlar masasında prinsiplilik göstərərək, eyni zamanda, güclü ordu yaradırdıq. Bütün bu 17 il ərzində bizim əsas büdcə xərclərimiz hərbi xərclər olmuşdur. Biz istədiyimizə nail olduq. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Biz bir ölkədən asılı olmamaq üçün bu texnikanı bir çox mənbələrdən almışıq. Buna nail olmaq üçün gərək sənin tərəfdaş ölkələrlə sıx əlaqələrin olsun. Çünki silah bazarı çox həssasdır. Burada ancaq kommersiya, biznes maraqları hər şeyi həll etmir. Siyasət məsələlər hər şeyi həll edir. Biz tərəfdaş ölkələrdən elə texnika, elə silahlar almışıq ki, əgər bir mənbədən olan texnikaya bir şey olarsa, bizim ehtiyat imkanlarımız var və İkinci Qarabağ müharibəsi bunu göstərdi”.

Bəli bu gün böyük inam və qətiyyətlə ifadə edirik ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin Qalib sərkərdəsi, Azərbaycan Ordusu ən peşəkar və döyüş ruhlu Ordu, Azərbaycan xalqı isə ən qəhrəman xalq kimi tarixə qızıl həflərlə yazılacaq. Və növbəti mərhələdə cənab İlham Əliyevin yeni-yeni hədəflərə hesablanmış strategiyasına uyğun olaraq Azərbaycan inkişaf, tərəqqi yolunda daha da böyük addımlarla irəliləyəcək. Çünki Azərbaycan Ordusu məğlub edilməzdir, onun qarşısında düşmən çox aciz və zəifdir.

Koçaryan qorxur, həm də qorxudur... - Yaxud il yarımından sonra nə baş verəcək?

Ermənistanın II prezidenti, “Qarabağ klani”nin “xaç atası” Robert Koçaryan seçkilərdə gözlənilən məğlubiyyətdən sonra rəqiblərinə qarşı yeni anti-



təbliğat kampaniyası aparmağa başlayıb. SİA erməni mətbuatında dərc olunan məqalələrə istinadən xəbər verir ki, keçmiş prezident məğlubiyyətini heç cür qəbul etmək fikrində olmadığıni açıq-aşkar bildirir.

“İyunun 20-də keçirilən növbədənəkar seç-

kilər böhrandan çıxış yolu tapmaq üçün keçirildi. Ermənistan böhran müharibədəki məğlubiyyət, insan itkiləri nəticəsində yarandı və seçkilər bunu həll edə bilmədi. Çünki böhran bu komanda hakimiyyətdə olduğu zaman yarandı. Seçkilər qarşıya qoyulan hədəfi həll etmədi və böhranın səbəbi aradan qaldırılmadı. Bu da o deməkdir ki, niyə məğlub olduq, niyə beş min nəfər öldü, Şuşa və Hadrut necə itirildi suallarına cavab almayacağıq və 5 milyardlıq razılaşmaya dair şübhələr heç yere getməyəcək”, - deyir Koçaryan bildirib.

“Hayastan” (“Ermənistan” - red.) blokunun rəhbəri əlavə edib ki, Paşinyanın rəhbərlik etdiyi hakimiyyətlə hər hansı münasibətin qurulması istisnadır: “Mənim proqnozlarıma görə, yeni seçkilərin keçirilməsi tələbi il yarımından sonra yaranacaq”.

Qanunsuz parklanmalar - işbazlar kimlərdir?

“Binaların girişindəki, həyətinəki maşınlar artıq ciddi bir problemə çevrilib. Ona görə də düşü- nürəm ki, binaların girişi ilə bağlı binaların ətrafında, eləcə də giriş nöqtələrində, həyətlərdə avtomobillərin saxlanılmasına ciddi nəzarət edilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, bəzi binaların həyətinə nəinki, yanğınsöndürən maşın, hətta bəzən təcili yardım maşını belə daxil ola bilmir: “Ona görə də bu problem həll olunmalıdır. Bunun həllini də tikinti şirkətlərindən tələb etmək lazımdır. O, şirkətlər ki, vətəndaşı aldadıblar, əvvəldən reklam ediblər ki, həyəti, əyləncə mərkəzi olan, parkinqi olan evlər satılır. Daha sonra məlum olur ki, bunların parkinq üçün nəzərdə tutduğu, qaraj dedikləri yer vətəndaşa pulla satılır. Əyləncə mərkəzi, uşaqların oynaması üçün yerlərin əvəzinə bina tikilib. Tikinti şirkətlərin eksəriyyəti o qədər hərisdirlər ki, onların gözləri doymur. Bir metr boş yer qalan



kimi orada da nəse tikirlər. Təəssüf ki, indiyinə qədər buna nəzarət olunmayıb. Baş Prokurorluq da dünən bununla bağlı məlumat yaydı ki, binaların ətrafında qanunsuz parklanma ilə bağlı ciddi tədbirlər görülməkdir”.

Elməddin Muradlı həmçinin qeyd edib ki, yanğınsöndürən maşınların giriş-çığına mane olan sürücülər barəsində tədbir görülməkdir: “Nə üçün Baş Prokurorluq hələ də araşdırma aparmır ki, binaların bu formada xaos şəklində bir-birinin içinə girərək tikilməsinə kim icazə verib. Həmin icazə verəni tutub cinayət məsuliyyətinə cəlb edilməlidir ki, digərlərinə də dərs olsun. Çünki bu problem bitməyib. Bu gün də həmin binalar tikilir və bu gün də o problemlər davam edir. Bəla odur ki, bütün qurumlar üzəndir. Dərindən, kökündən araşdırana yoxdur, tədbir görün yoxdur. Necə olur ki, kasıb bir insan özünə ikiotaqlı ev tikir. 20-yə yaxın qurum gəlir deyir hanı sən sənədin, burada ev tikmək olmaz, qanunsuzluqdur və s. Amma gözümlərin qarşısında xaoslu şəklə bu boyda göydelənlər tikilir. Tikinti normaları, tikinti qaydaları pozulmaqla, yol hərəkəti qaydaları kobud şəkildə pozulmaqla tikilir və bunlara heç kim heçnə demir. İndi ayıblıblar ki, bu binalar problem yaradır”.

Arzu Qurbanzadə



- Eldəniz müəllim, Prezident İlham Əliyev artıq Qarabağ münaqişəsinin bitdiyini və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini bildirib. Ermənistan isə hələ də revanşist qüvvələr var. Sizcə, yenidən o revanşist qüvvələrin məhv edilməsi üçün anti-terror əməliyyatları aparılmalıdır?

- İlk Qarabağ müharibəsindən günümüze qədər olan 30 illik bir tarixdə Azərbaycan tərəfi bütün diplomatik yollardan istifadə edərək münaqişənin sülh yolu ilə həll olunması üçün bütün mümkün addımları atdı. Cənab Prezident İlham Əliyevin başçılığı ilə Qarabağ məsələsi bütün dünyaya çatdırıldı. Ermənistan tərəfi isə bütün diplomatik həllərin üstündən xətt çəkməyə davam edirdi. Dünya siyasi arenasında daima bu münaqişənin sülh yolu ilə həllinin tək yol olduğu bildirilsə də Müzəffər Ali Baş Komandan İlham Əliyev sülh yolu ilə alınmasa müharibə yolunun mümkünlüyünü vurğulayırdı. Və belə də oldu. 44 günlük hərbi əməliyyatların sonunda Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bütün dünyaya bu münaqişənin istənilən zaman hərbi yolu ilə həllinin olduğu göstərildi.

“Rusiya Qarabağda sülhün təminatçısı rolunu oynamağa çalışır”



Milli Məclisin deputatı Eldəniz Səlimovun SİA-ya müsahibəsini təqdim edirik:

maq üçün verdiyi vaxt da bitib?

- Ermənistan hakimiyyətə hansı qüvvələrin və ya kimin olmasından asılı olmayaraq nəinki Azərbaycanla ümumi regionda sülhün və əmin-amanlığın təmin olunmasında maraqlı olmalıdırlar. Çünki Qafqazda sülhün təminatının əsas yolu Qarabağdan-Azərbaycandan keçir. Bu seçkilərdən öncə Koçaryan kimi revanşist qüvvələri deyil Paşinyanı seçən erməni xalqı artıq həqiqətləri görməyə başlayır deyə bilərik. Təbii ki, artıq yaxın bir zamanda Ermənistanla sülh müqaviləsinin imzalanmasının vaxtı çatdığı görünür. Çünki bu problemin kökündən həll edilməsi üçün bu müqavilə mütləqdir. Həmçinin, bütün Qarabağ ərazisindən erməni hərbi birlişmələrinin çıxarılması labüddür.

- Məlumatlara görə, Ermənistan

tanda ordu ləğv edilir və qarşılaşmada hərbi polis yaradılacaq. Ordunun ləğv edilməsini 44 günlük məğlubiyyətin acı nəticəsi kimi qiymətləndirmək olar?

- Təbii ki, 44 günlük müharibə əslində kimin güclü olduğunu tam şəkildə göstərmiş oldu. Bu müharibənin Ermənistanla və onun ordusu vurduğu zərərin nəticəsinə isə qonşularımız qatılmalı olacaqlar. Onsuz da Ermənistan ordusunda olan hərç-mərcilik, baş alıb gedən korrupsiya faktları bizə çoxdan belli idi. İçərisindən çökməkdə olan Ermənistan ordusu Vətən müharibəsində uğradığı məğlubiyyətdən sonra artıq tamamilən çökmüş durumdadır. Ermənistan ordunun ləğv edilib əvəzində hərbi polisin yaradılması xəbəri əslində o qədər də tə-

əcübləndirəcək bir xəbər deyil. Çünki artıq erməni xalqı, erməni anaları öz övladlarını özlərinin olmayan bir torpaq uğrunda ölümə göndərmək istəmir.

- Ermənistan Azərbaycan dövlət sərhədlərini artıq Rusiya sərhəddiləri qoruyacaq. Bu baxımdan demək olarmı ki, ümumiyyətlə, Ermənistan öz suverenliyini və müstəqilliyini də tamamilə itirmiş olur?

- Rusiya Zəfər müharibəsinin sonunda Qarabağda sülhün təminatçısı rolunu oynamağa çalışır. Bu səbəbdən də razılaşmaya əsasən Qarabağda belli bir zaman çərçivəsində rus sülhməramları yerləşdirildi. Rusiyanın bu diplomatik səyləri region üçün təqdirəlayiqdir. Sərhəd məsələsinə gəlincə isə, bizdə belə bir deyim var “Vətən sərhəddən başlayır”. Təbii ki, hər bir ölkənin sərhədini öz vətəndaşlarından ibarət bir ordunun qoruması onun üçün qürur məsələsidir. Qürurun başqa bir dövlətin əsgəri tərəfindən ələ alınması, idarə olunması normalda müstəqilliyə təhiddir. Yuxarıda da qeyd etdiyimiz kimi Ermənistan müharibənin acı nəticələrindən dərs almağa məcburdur.

Gülyana

Müxalifət realıq hissini tamamilə itirib

Bugünkü realıq ondan ibarətdir ki, dağıdıcı müxalifət bütün hiyləgər vasitələrdən istifadə etməsinə baxmayaraq uğursuzluq zolağından çıxıb. Əksinə, cəmiyyətin onlara olan nifrət hissi ötən illərə nisbətən daha da sərtləşib. Kiməsə dağıdıcı müxalifət liderlərinin adına rast gələndə və ya şəkillərini sosial şəbəkələrdə görəndə onların ünvanına təhqiramiz ittihamlar səsləndirirlər. Bu baxımdan, demək olar ki, bütün cəhdlərinə və planlarına baxmayaraq bu il müxalifət partiyalarının bəzilərinin sıradan çıxacağı il olacaq. Nə qədər ki, adlarını siyasətçi qoyub, əslində, siyasi bizneslə məşğul olurlar, onların xalq tərəfindən dəstək qazanmaları müşkül olaraq qalacaq. Xalqdan dəstək ala bilməyən dağıdıcı siyasi partiyalar uğursuzluq bataqlığından çıxıb bilməyəcəklər. Bu reallığı müxalifət dərk etmir. Hər vaxtlar siyasi meydanda söz və nüfuz sahibi olduqlarını nümayiş etdirməyə çalışırlar. Burda deyiblər, “heç kəs ayanına turş deməz”.

Fransız dramaturqu Orenna de Balzak da məhz müxalif məxluqlar üçün deyib, “bu sərşəm, sərşəm dünyada kimse özünə “mən dəliyəm” demir, hər kəs özünü ağıllı göstərməyə çalışır”. Azərbaycan müxalifətinin uğur qazanmasının səbəbləri onların xalqın etimadına və dəstəyinə deyil, birbaşa olaraq, xarici siyasi-maddi köməkləyə arxalanmasıdır. Dağıdıcı ünsürlər hər dəfə seçki proseslərindən məğlub ayrılmasının və xalq tərəfindən dəstəklənməməsinin fərqində deyillər. Yanlış və səhv siyasətlərini davam etdirirlər. Bununla yanaşı, radikal müxalifətin siyasi mədəniyyət kasadlığı yaşaması onun ictimai qınaq obyektinə çevrilməsini də əsaslandırır. Çox istərdik ki, nəhayət, Azərbaycanda məlum həqiqəti qəbul edən konstruktiv siyasi müxalifət formalaşsın. Ancaq indiki halda bu, mümkünsüzdür.

“Onlara xaricdən pulları verənlər bu cür sifarişlər verirlər”

Ən azı müxalif düşərgəni inhisara alan, xarici dəstəklə bu inhisarçılığı davam etdirən Əli Kərimli, Cəmil Həsəni, Arif Hacı və digərləri siyasi meydandan çəkilmək istəmir. Bu da onların siyasətə yaşam tərzini, dolanışığı mənbəyi kimi baxmalarından irəli gəlir. Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev



Hələ də meydan dövrünün düşüncəsində qalan müxalifət milli-siyasi məkanda heç bir halda uğur əldə edə bilməz

“Səs” qəzetinə açıqlamasında bildirdi ki, Kərimov Əli, Qəmbərov İsa və Həsəni Cəmil vicdanını itirmiş və abırları olmayan insanlardır: “Adları çəkilən bu şəxslər üçün əbədi dost yoxdur, əbədi pul var. Onlara xaricdən pulları verənlər bu cür sifarişlər verirlər. Bu simasızlar üçün dostdan öncə başlıca amal pul əldə etməkdir. Ona görə də onların yanında heç kim qalmayıb. Hər zaman bu cür şəxslər belə vəziyyətdə olublar, yeni hər zaman adları meydanlara çıxarıblar, döydürüblər, türmələrə saldırlar. Bunun da hesabına qrant alıb yeyiblər və qrant qurtarandan sonra onların əleyhinə danışmağa başlayıblar. İnsanın namusu və qeyrəti olar, amma bu adamlarda nə namus, nə qeyrət, nə də kişilik var. Ona görə də, bunların vicdanlarına lənət olsun. Faktlar da sübut edir ki, onları vaxtında öyrədib

təxribatlar törətməyə təhrik edən və buna görə də, həbsə saldıran da ələ Kərimov Əli olubdur. Kərimov Əlinin bu xüsusiyyətini hamı bilir, yeni hamı bildiyinə görə Kərimov Əli qarıyıb, qartımsız qızlar kimi evində tək qalıb. Yeni Kərimov Əlinin evində özündən başqa heç kəs yoxdur, tək qalıbdır, ailəsi də başını götürüb gedibdir, ətrafı yoxdur. Ona görə də, bu adam mədəniyyətini itirmiş bir insandır. Bir daha hər kəs görsün ki, Kərimov Əli heç kim ilə axıra qədər dostluq etmir, axıra qədər bir yerdə olmağı bacarmayan bir insandır. Yeni bunların xisləti bundan ibarətdir. Qoy onun ətrafında olanlar görsün ki, bu adam nəyə qadirdir və nə ilə məşğuldur. Nəhayət, bunu bilənlər və dərk edənlər Kərimov Əli ilə yollarını ayıracaq”.

Müxalifət özünü cəmiyyətdən təcrid edib

Bu, bir faktdır ki, müxalifət milli siyasi məkanda yalnız hakimiyyət əleyhinə yönəlmiş fəaliyyətlə görünür. Bu da onların hələ də meydan təkəbbüründən xilas olmadıqlarını göstərir. Ötən illər ərzində onların yalnız xarici görkəmləri və yaşayışları qismən təzələlib. Siyasi baxışları və fəaliyyət istiqamətləri hələ də, ötən əsrin 90-cı illərinin düşüncəsidir. Məhz bu amil müxalifəti cəmiyyətdən özünəməxsus təcrid vəziyyətinə gətirib çıxarıb. Müxalifətin ictimaiyyətlə əlaqələri yox dərəcəsindədir. Onların yaydıqları informasiya yalnız əhalini mövcud olduqlarına inandırmaqdan ibarətdir. Bir sıra qruplarla yalnız icazəsiz aksiyalarda təmas girməsi də onu göstərir ki, dağıdıcı müxalifət realıq hissini tamamilə itirib. Görünən odur ki, xarici qüvvələrin sifarişlərini yerinə yetirən müxalifət ölkədə demokratiyanın, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsinə təkən verə biləcək qüvvə kimi deyil, sırf ölkəmizdəki mövcud ictimai-siyasi sabitliyi pozmağa çalışan reneqatlar birliyidir. Təbii ki, belə ələbaxım funksiyasını yerinə yetirən müxalifət tarixin zibilliyinə atılmağa məhkumdur. Necə ki, biz artıq bunun işartılarını görməkdəyik. Yeni parçalanma dövrünü başa vuran müxalifət, məhv olma mərhələsinə adlamaqdadır.

I.ƏLİYEV



“Yeni otellərin açılışı turizmde aktivliyin artmasına imkan yaradacaq”

Turizmin inkişafında otellərin sayının artırılması vacib faktorlardan biridir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında iqtisadçı-ekspert, Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Millət vəkili vurğulayıb ki, Azərbaycanda yataq yerlərinin sayının artırılması bu gün vacib məsələlərdəndir və xüsusən də post-pandemiya dövründə Azərbaycana daha çox turistlərin gələcəyi gözlənilir.

“Bakıda istifadəyə verilən yeni otellər həm maraqlı olaraq, həm də təbii ki, bütövlükdə ulduz və keyfiyyət baxımından seçilən otellərdir. Belə otellərin açılması və xüsusən dünyaca tanınmış brend otellərin Azərbaycanda fəaliyyətə başlaması, fəaliyyətini davam etdirməsi həm Bakı, həm rayonlara turistlərin cəlb edilməsi baxımından yeni imkanlar yaradacaq. Nəzərə alaq ki, Bakıya gələn turistlərin bir qismi və xüsusən son illərin statistikası göstərir ki, pandemiya qədər 60 faizə yaxın rayonlara da səfər edirdilər. Nəticə etibarilə biz xüsusən də 2015-ci ilədək turistlərin daha çox Bakıya gəlməsini müşahidə edirdikse, artıq Bakı ilə yanaşı bölgələrə də gələn turistlərin sayında artımlar müşahidə edilir.”

Otellərin sayının artırılması prioritetdir. Paytaxtda həm tanınmış beşulduz otellərin açılması, eyni zamanda digər nisbətən az ulduzlu otellərin açılması prosesi də davam edir və gözlənilir ki, post-pandemiya dövründə Azərbaycanın turizm gəlirlərinin yenidən artması müşahidə olunacaq. Xüsusən nəzərə alaq ki, pandemiya əvvəl Azərbaycana gələn turistlərin sayı 3,2 milyon nəfərə çatmışdı və Azərbaycanın turizm gəlirləri 2,7 milyard dollara qədər yüksəlmişdi. Turizm Azərbaycanda neftdən sonra ən çox valyuta gətirən sektordur və o baxımdan da yeni otellərin açılışı və bu istiqamətdə həyata keçirilən işlər post-pandemiya dövründə turizmde yenidən aktivliyin artmasına imkan yaradacaq”, deyərək Vüqar Bayramov bildirib.

İnam Hacıyev



Daşnak ruhlu Vətən xaininin növbəti “siyasi məhbus” reketçiliyi

Və ya qrant girovuna çevrilən Arif-Leyla Yunuslar 44 gün ərzində ermənilər dinc əhalimizi qətlə yetirməsilə bağlı niyə siyahı tutmurdular?

Xaricdə yaşayan qrant girovuna çevrilən Arif-Leyla Yunuslar yenə köhnə fəaliyyətlərini bərpa edərək sosial şəbəkələrdən düşmərlər. Ancaq anlamırlar Arif Yunus, Leyla Yunus və qrant girovuna çevrilənlər “Sülh və Demokratiya İnstitutu” adı altında “radikal müxalifət”, “Milli Şura” cızığını çoxdan keçib. Onlar erməni fondları, Marşal Fondu, Soros Fondu və sair kimi donorlar vasitəsilə xarici dillərdə anti-Azərbaycan təbliğatı ilə məşğuldur.

“Azərbaycan siyasi məhbuslarına azadlıq uğrunda” ittiqad adlı yönü bilinməyən bir təşkilat, guya ölkəmizdə 146 nəfər “siyasi məhbusun” olduğuna dair məlumat yayıb. Maraqlıdır ki, Leyla Yunus tərəfindən tərtib edilən siyahıda rüşvətə, reketçiliyə görə həbs edilənlərdən tutmuş koronavirus infeksiyasını qəsdən yaymaqda ittiham olunanlara qədər var. Görünən budur ki, L. Yunus yenə də qərəzli əməllərindən geri qalır. Leyla Yunusun bu siyahını hansı zamanda yaydığı da maraqlıdır. Niyə ölkəmiz 44 günlük müharibə ərzində ermənilər dinc əhalimizi qətlə yetirməsilə bağlı siyahı tutmurdur? Çünki bir kəsə ki, Vətən sevgisi yoxdur, ondan hər şey gözləmək olar. Daim xarici anti-Azərbaycan qüvvələrin maliyyələşdirdiyi layihələrin icrası ilə yalançı “siyasi məhbus” siyahıları hazırlayaraq, dövlətin beynəlxalq nüfuzuna kölgə salmaq bu satqınların qanındadır. Və bununla “siyasi məhbus” alverçisi-nin, guya Azərbaycan xalqına canıyananlıq etmək cəhdləri riyakarlıqdan, satqınlıqdan başqa bir şey deyildir və təpədən-dırnağa dək daşnak ruhuna xas, “siyasi məhbus” alverçisi Leyla-Arif Yunuslar, eyni ilə Xədicə İsmayilov, Rəuf Mirqədimov kimilər satılıb və satmağa adət ediblər. Və bu gün həyasızcasına Leyla Yunus “bizim adımızı tarixdən silmək mümkün olmayacaq” tipli bəyanatlar verməklə anlamır ki, onların adları Azərbaycanın şanlı tarixində Vətənə xəyanətin simvolu kimi qalacaq. Ona görə ki, bu “tarix” yalnız şərddən, böhtandan, xəyanətdən və cəmiyyətə vurulmuş qara ləkədən ibarətdir. Bax, budur Leyla-Arif Yunusların xisləti, riyakarlığı, erməniliyi.

Göründüyü kimi, həyasızlığı ilə özünü gündəmdə saxlayan, Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən, Azərbaycan dövlətinin humanistlik göstərərək azadlığa buraxdığı “siyasi məhbus” alverçisi Leyla və Arif Yunusların bu gün Azərbaycana qarşı hər cür böhtanlarına dəstək olması onlar üçün “göydəndüşmədir”. Və bir meqamı da unutmamaq lazımdır ki, şərəfini, ləyaqətini maddiyyətə satan, ermənilərlə iş birliyini gizlətməyən bu o L. Yunusdur ki, Yunus-Barseqyanın milli mənsəbiyyətini bildiren pasportunda “azərbaycanlı” yazılsa da, bu erməni “gəlini” təpədən-dırnağa dək daşnak ruhuna xas Vətən xaini olduğunu sübut edən dəlillərdən yayınmağa çalışsa da, fakt faktlığında qalır.



Çünki L. Yunus üçün yalnız bir hədəf var - hansı yolla olursa-olsun, yalan-palan, böhtan, tək hakimiyyətə qarşı fəaliyyət göstərsin, dövlətin beynəlxalq aləmdə mövqeyinə zərbə vursun. Vətən müharibəsində qalıb gəlmiş, torpaqlarını işğaldan azad etmiş, müxtəlif xarici təzyiqlərlə üzbeüz qalmış ölkənin “hüquq müdafiəçisi” özünü belə aparmamalıdır. Görə bilsəydi Gəncəyə, Bərdəyə, Tərtərə və digər ərazilərimizə qarşı terror edən ermənilərlə bağlı Avropa təşkilatlarına yazardı, qərəzli qətnamələr çıxaran Niderland, Belçika, Lüksemburq, Fransa parlamentlərinə etirazını bildirərdi, amma bu həqiqətləri görməzdən gələn ahlı qadın hikkəsini boğa bilmir.

Novella Cəfəroğlu: “Leyla Yunus heç zaman nə Azərbaycanı, nə xalqı sevib”

Dilə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri, ölkənin ən stajlı hüquq müdafiəçisi Novella Cəfəroğlu Leyla Yunus heç zaman nə Azərbaycanı, nə xalqı sevmədiyini deyib: “Onu əvvəldən yaxşı tanıyırsınız. Hüquq müdafiəçiliyi onun üçün insanlara kömək yox, pul qazanmaq vasitəsidir. Onun bir amalı var ki, pul qazansın. İndi görünür, yenə pulları qurtarıb, təzə siyahı tutur. Yəqin həbsdə olan rüşvətçilər ona pul verib, adlarını siyahıya saldırlar. Bu, Leyla

Yunusun köhnə xasiyyətidir. O, Bakıda olanda da köhnə siyahıları tərtib edirdi. Artıq bu ermənidən pis erməni olmağını sübut edir”.

Göründüyü kimi, Leyla Yunus riyakarlığı nə qədər güclüdür ki, həqiqətləri görə bilmir. Leyla Yunus sosial şəbəkələrdən deyir ki, “bizim adımızı tarixdən silmək mümkün olmayacaq”. Ancaq anlamır ki, sizin kimi satqın ünsürləri xalq çoxdan silib və tarixin zibilxanasına da atıb. Yunus sosial şəbəkələrdə çıxışlar edərək “Azərbaycanda “siyasi məhbus” olduğunu, guya onların müdafiəsinə qaldığını deyir. O zaman 44 gün ərzində ermənilər dinc əhalimizi qətlə yetirilərkən L. Yunus həmin hadisələrlə bağlı niyə siyahı tutmurdur? Çünki əməllərin riyakar, qərəzlidir və bundan da əl çəkə bilmir-sən. Leyla Yunus kimilərə ölkəmizə qarşı sosial şəbəkələrdə etdiyi qərəzli çıxışlarına qətiyyən yol verilməməli, dövlətimizə, xalqımıza xəyanət edənlər ən sərt şəkildə cəzalandırılmalıdır. Çünki Leyla Yunus üçün əsas “pul qazanmaqdır”. Məhz bu səbəbdən də yenə də başlayıb “siyasi məhbus” reketçiliyinə və elə tərtib etdiyi siyahıda da rüşvətə, reketçiliyə görə həbs edilənlərdən tutmuş koronavirus infeksiyasını qəsdən yaymaqda ittiham olunanlara qədər var. Budur, Leyla Yunusun erməniliyi. Başqa cür də ola bilməz. Çünki illərdən bəri “demokratiya, insan hüququ” desə də, demokratiyanın nə olduğunu hələ də anlamayan Leyla Yunus üçün Vətən məfhumu yoxdur. Onun hikkəsi, qısqıclıq hissləri aman vermir ki, ədalətli olsun. Ona görə ilde azı iki dəfə kimsə tapmayanda terrorçuları, vətənə xəyanətdə ittiham edilənləri siyahısına salaraq onların işində siyasi motiv eşələyir. Və belə qərəzləri yaradan məxluqlar, özləri insanlıqdan kənar olan, mənşələri bilinməyən satqınlara artıq qətiyyən yol verilməməli, dövlətimizə, xalqımıza xəyanət edənlər ən sərt şəkildə cəzalandırılmalıdır!

Rəfiqə HÜSEYNOVA

“Ermənistan hələ də xülyalarla yaşayır”

“Atəşkəsin Ermənistan tərəfindən pozulmasının bir neçə məqsədi ola bilər. Birincisi, məqsəd bu yeni yaradılan sərhəddə Azərbaycan Ordusunun mühəndis-istehkam işlərinin aparılmasının qarşısını almaqdır. İkincisi, niyyətləri bu gərginliyi saxlamaqla, beynəlxalq ictimaiyyətin bu məsələyə diqqətinin çəkilməsidir. Üçüncüsü də, bu, böyük ehtimalla, yeni hakimiyyətin Ermənistan cəmiyyətinə bir mesajdır ki, yeni o məlum videolar çıxandan sonra bu hakimiyyətin reytinginə də ciddi təsir göstərmişdi və onlar hər vechlə nümayiş etdirmək istəyirlər ki, Ermənistan Ordusu hələ də var və o, belə deyək ki, öz ələmində müqavimət göstərir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Fərhad Məmmədli deyib.

Politoloq vurğulayıb ki, amma bütün bunlar, atəşkəsin pozulması, eyni zamanda üçtərəfli hökumətlərəsi kamissiyanın işinin dondurulması, Ermənistandan gələn digər bəyənətlər da onu göstərir ki, Ermənistan hələ də bu konstruktivlikdən uzaq olan xülyalarla yaşayır.

“Azərbaycan buna, yeni ermənilərin atəşkəsi pozulmasına təmkinlə yanaşır. Çünki, Ermənistanda seçkilər bitib, amma dayanıqlı bir hökumət formalaşmayıb. İndi yaxın iki həftə ərzində bu hökumətin formalaşma prosesi də yekunlaşacaqdır və ondan sonra daha konkret cavablar olacaqdır. Çünki, cənab Prezident də bildirmişdi ki, Azərbaycanın bu sülh müqaviləsi ilə əlaqədar verdiyi təklifə hələ Ermənistan tərəfindən cavab yoxdur. Artıq hökumət formalaşandan sonra bu cavabın nə cür olacağını biz görəyik və proseslərin konstruktiv, yaxıd konfrontasiya yolu ilə gedir. Haqqında fikir irəli sürmək mümkün olacaqdır”, deyə Fərhad Məmmədli bildirib.

İnam Hacıyev



RÖVSƏN

rovsen.rasulov@mail.ru

Yenə ikibaşlı oyun oynayır?

Məlum olduğu kimi, artıq Rusiya Ermənistandakı hərbi mövcudluq əhatəsini böyüdür və bu addım belə qiymətləndirilir ki, məqsəd Azərbaycanla sərhədlərdə müdafiə məntəqələri yaratmaqdan ibarətdir. Lakin söhbət müdafiə məntəqələrindən getsə də, əslində realıq başqadır, yəni orada tamşəkilli hərbi baza istifadəyə veriləcək. Diplomatik tərzdə bu genişləndirmə adlandırılır və fakt budur ki, artıq bu söhbət ətrafında digər məsələlər üzə çıxmağa başlayır. Daha dəqiq desək, hədəf Ermənistanda, daha doğrusu, Azərbaycanla sərhəd ərazilərdə hərbi baza qurmaqdır. O da əbəs deyil ki, bununla bağlı müzakirələrə Rusiyanın aparıcı hərbciləri, diplomatları və digər dövlət məmurları qatılıblar.

Nəyə görə rus hərbi bazası məhz Azərbaycanla sərhəd zolağında yaradılır?

Hələ bir müddət əvvəl, Ermənistanın oyuncaq müxalifəti, yəni Paşinyanın əlinə oynayan Edmon Marukyan çıxışlarının birində ortaya bu mövzunu ataraq “təşəbbüs-lə” çıxış edib və Ermənistanda 102-ci bazadan sonra Rusiyaya məxsus ikinci hərbi bazanın da yaradılması vacibliyindən danışmışdı.

Artıq bu gün, Nikol Paşinyanın növbəti dəfə ali posta yüksəlməsindən sonra sözügedən plan realizə olunmağa başlayıb. Əgər belədirsə, ikinci hərbi bazanın açılması nəyə xidmət edir və Kreml əslində nə əldə etməyə çalışır?

Dərhal qeyd edək ki, cərəyan edən situasiya azərbaycanlılarda haqlı olaraq anlaşılmaqlıqlar və suallar yaradır- nəyə görə rus hərbi bazası məhz Azərbaycanla sərhəd zolağında yaradılır?

İkibaşlı oyun oynanırsa, zərər çəkən biz, yəni Azərbaycan olmayacaqdır!

Belə çıxır ki, Moskva Azərbaycana qarşı düşmən dövlət kimi baxır? Diplomatiya dünyasında müvafiq situasiyalar məhz bu cür izah olunur.

Onda digər bir sual yaranır - axı Qarabağda müharibə başa çatıb. Ərazilər Azərbaycanın nəzarəti altındadır. Qarabağ regionunun kiçik bir hissəsi isə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətinə verilib. Həmçinin, bu gün bütün unisonlar nəqliyyat kommunikasiyalarının

açılmasına köklənib və Bakı israrla sülh müqaviləsinin imzalanmasını, sərhədlərin delimitasiyasını və demarkasiyasını tələb edir. Bəs nəyə görə bu təşəbbüsləri dəstəklədiyini bəyan edən Rusiya paralel olaraq müharibə səbəbindən əzilmiş regionda militarizasiya siyasətini də aparır?

Bu sualların cavabının Moskvadan veriləcəyinə ümid edirik və ona da ümid edirik ki, ikibaşlı oyun oynanırsa, zərər çəkən biz, yəni Azərbaycan olmayacaqdır!

P.S. Görünür, Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi bəzilərini yamanca cırnadıb...



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

1 iyul

“Neftçi” “Spartak”ı məğlub etdi

Ölkə xaricində təlim-məşq toplanışında olan “Neftçi” sonuncu yoxlama oyununda qüvvəsini sınayıb. Belə ki, bu mövsüm ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək “ağ-qaralar” Rusiyanın “Spartak” (Moskva) klubu ilə üz-üzə gəlib. Avstriyanın Fillax şəhərindəki “Sportzentrum Landskron”da keçirilən görüş “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Sloveniyanın Kranjska Qora bölgəsində məskunlaşan “Neftçi” iyunun 21-də “Olimpiya” (Sloveniya) ilə 1:1 hesablı heç-heçə edib, iyunun 24-də isə “Domjale”yə (Sloveniya) 1:2 hesabı ilə uduzub.



Həkimdən xəbərdarlıq: Evində kondisioner olanlar, diqqətli olun!



“Yay aylarında kondisionerlərin istifadə edilməsi qaydası ev şəraitində ən azından 20-24 dərəcə temperaturunda olması normaldır”. Bu sözləri SİA-ya açıqlamasında həkim-infeksionist Namiq Nəbiyev deyib.

Onun sözlərinə görə, pandemiya səbəbindən 2020-ci ildə ümumiyyətlə kondisionerlərdən, soyuduculardan məhdudiyyətlə istifadə olunmasına icazə verilirdi: “Səbəb bu idi ki, xəstə insan kondisionerin işlədiyi evdə olan zaman virus havada çəkisizlik şəraitində hərəkət etməsindən asılı olaraq, bir insandan digər insana sərbəst şəkildə yayıla bilər. Bu, indi də o öz qüvvəsindədir. İstənilən vəziyyətdə kondisionerlərdən istifadə etmək, soyuq içkilərin soyuducudan götürülüb istifadə olunması normal olaraq insana müəyyən dərəcədə təsiri var. Vətəndaşlarımız özləri bunu tənzimləməlidirlər. Bütün bütün sutka evdə kondisionerin qabağında dayanmaq, maşında kondisionerdən istifadə etmək sağlamlıq üçün çox zərərli dir”.

Arzu Qurbanzadə

Erkən yaşda ana olmaq - kimdir günahkar?

“Erkən yaşda evlilik xoşagəlməz ənənələrdən, ailələrin məsuliyyətsizliyindən, savadsızlığından və cahilliyindən irəli gəlir. Bir də ən önəmli düzgün tərbiyənin verilməməsidir. Hələ də insanlar arasında belə bir mif dolur ki, nəm 9 yaşında, anam da 13 yaşındaərə gedib. Heç kim dərk eləmir ki, “13 yaşında ananın orqanizmindəki problemlər haradan qaynaqlanır?”, “ard-arda fizioloji cəhətdən hazır olmayan qadınların erkən nigaha girməsi onları hansı problemlərlə qarşılaşdıracaq?” və s. Bunun hamısının qaynağı istər regionda, istər böyük şəhərlərdə bu ənənələrdən qurtulmaq istəməmək və əlbəttə ki, ailə tərbiyəsidir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.

Onun sözlərinə görə, bu gün analar daha çox qızlarını təhsil üçün formalaşdırmaq əvəzinə, onları daha çox yeni doğulandan “sənə cehiz almışam”, “sən ərə gedəndə belə olacaq” və s. kimi fikirlərlə uşağın şüurunu çox kiçik yaşlardan evliliyə yönəldirlər: “Evliliyin müsbət tərəfləri yetkin yaşında əlbəttə ki, çox gözəldir. Hər kəsin ailə modelinin formalaşması çox önəmlidir. Amma təəssüf ki, bu gün ailələr cahillikdən irəli gələn ənənələri, qanunları üstün tuturlar. Bu hallarla daha çox cahil ailələrdə qarşılaşırıq”.

Sədr sözlərinə belə davam edib: “Hər bir qızın və gəncin ailə təməlinin möhkəm olması üçün onun təhsili, peşəsini öyrənmək lazımdır. Bu istər 20, istər 25, istər 30 yaşda olsun fərq etmər. Amma, əlində heç nə olmadan “anam baxacaq”, “atam baxacaq” kimi yanaşaraq bu gün bu səbəbdən erkən nigahlar və erkən nigahdan dünyaya gələn uşaqlar, ailə münasibətləri çoxdur. Çünki, gənclər bu günə-

ri hələ o yaşlarda formalaşma bilmirlər. Təhsil əlbəttə çox önəmlidir. Təhsil dedikdə mən demirəm ki, hamı ali təhsilli olsun. Qadın ən azından peşə sahibi olmalıdır ki, problemlər ortaya çıxanda öz ayaqları üzərində dura bilsinlər”.

Ayşən Vəli

Şahzadə Diananın avtomobili hərracda 52 min funt-sterlinqə satıldı

Şahzadə Diana-ya məxsus avtomobil hərracda 52 min funt sterlinqə satılıb. SİA xəbər verir ki, 1981-ci ildə Şahzadə Dianaya nişan hədiyyəsi olaraq verilən “Ford Escort Ghia”nın alıcısının kim olduğu məlum deyil. Avtomobildə bacısı Leydi Sara Spenser tərəfindən şahzadəyə hədiyyə olaraq verilmiş gümüş qurbağa maskotu var. Qeyd edək ki, şahzadə avtomobili 1982-ci ilin avqust ayına qədər istifadə edib.



Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Səs”in komputer mərkəzində yığılır, səhifələnir.
“Azərbaycan” nəşriyyatında çap olunur
Qəzetdə AzərTAc, SİA informasiya agentliklərinin
məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600